



Bayramqabağı növbəti qiymət artımına hazırlıq gedir

Azərbaycanın bölgələrində ətin bir kiloqramının qiyməti 12-13 manatdan 14-15 manata qalxıb. Məsələn, Cəlilabaddakı satıcılar ölkə tv-lərinə bildiriblər ki, bir neçə gündür bazarda mal və quzu ətinin qiymətində 1-2 manat artım olub. Səbəb isə diri aldıkları mal-qaranın qiymətinin baha olmasıdır. Tovuzda isə yalnız xırdabuynuzlu heyvanların ətinin satış qiymətində bahalaşma müşahidə olunur.

Səh. 5



Maleyka Abbaszadə ilə bağlı ilginç iddia

70 yaşı tamam olan DİM sədri də təqaüdə göndəriləcək?

Yola salmaq üzrə olduğumuz həftə Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadənin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalandı. O, Azərbaycan Respublikasında təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə bu ordenə layiq görülüb. Xatırladaq ki, fevralın 23-də Məleykə xanımın 70 yaşı tamam olub. 1994-cü ilin avqust ayında Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sədrinin birinci müavini təyin edilən Abbaszadə 2000-ci ilin oktyabr ayından sədr postunu tutur. 2016-cı ilin aprelində TQDK ləğv edilərək Dövlət İmtahan Mərkəzi yaradılıb. Publik hüquqi şəxs kimi fəaliyyət göstərən DİM-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin...

Səh. 10

UNIKAL

№08 (2142) 24 fevral 2023-cü il

Qiyməti 50 qəpik

Qurucusu: Asəf Rzayev

www.unikal.az

unikal-1@mail.ru



Qarabağ cəbhəsində yeni savaş təhlükəsi...

Səh. 9

"Region barıt çalmasına bənzəyir"



Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə "Unikal"a müsahibə verib. O, Prezident İlham Əliyevin Münxen səfərinin əhəmiyyətindən, Ermənistanın sülh müqaviləsinin imzalanmasını uzatmasının səbəblərindən, Rusiya sülhməramlı kontingentinin müvəqqəti...

Səh. 4

Azərbaycançılıq ideyasının müəllifi - Heydər Əliyev



Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra azərbaycançılıq aparıcı ideya kimi həm ölkəmizdə, həm də bütün dünyada yaşayan soydaşlarımız üçün əsas amilə çevrildi. Öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini yaşatmaq, onların ümumbəşəri dəyərlərə inteqrasiyası azərbaycançılıq...

Səh. 10

Emin Əmrullayev çətin sınaq qarşısında



Son vaxtlar Elm və Təhsil Nazirliyinin keçirdiyi tendensiyaların bir çoxu ilə bağlı cəmiyyətdə, mediada suallar, şübhələr yenidən güclənib. Məsələn, bu günlərdə məlumat yayıldı ki, adıçəkilən nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi 2023-cü il ərzində Bərdə rayon ərazisində bağçaların yemək təchizatı ilə bağlı...

Səh. 8

“Oğlum qəşəngdir, necə çirkin qız alım?” - Əməkdar artist



Əməkdar artist Könül Kərimova oğlunu evləndirmək istəyir.

“Unikal” olay-a istinadən xəbər verir ki, bu barədə o, “Səhər mərkəzi” verilişində açıqlama verib. Övladı Rəşadın ailə qurmaq üçün addım atmadığını deyən ifaçı gəlinində görmək istədiyi xüsusiyyətlərdən də söz açıb:

“İndiki uşaqlar sözə baxmır. Bu il mənə sevindirəcək. Özü tər-pən-mir, mən tapdığımı da bəyən-mir. Oğlum yaraşığıdır, qəşəng-

dir. Deyirəm, gözəl qız olsun. Çirkin qızı necə alım? Ağıllı, saç qaynaqsız uzun olan, sarışın bir xanım olsun. Deyirlər, gəlin mənim süpürgəmdir, harada qoy-sam, orada dursun. Lap belə də yox. Onun dediyi ilə oturub-dur-mayaq.

İndiki gəlinlər özləri adət-ənə-nə yaradır. Peşəsi, təhsili önəmli deyil. Müğənni olmasına gəlincə... Mən özüm çöllərdəyəm. Evdə bir qadın olmalıdır. Mən də küçələrdə, o da küçələrdə.

Evdə qapını açan, qonağa çay süzən olmalıdır. Öz sənətimizi təhqir etmirəm. Məsələn, qar-daşımın qızını özüm musiqiyə yönləndirdim. Çünki istedadlı idi. İstəməyəm gəlinim müğənni olsun. Olsa da, nə edə bilərəm? Təki evlənsin, olsun. Otuz ildir əziyyət çəkərəm, gəlin qarşıma bir stəkan çay qoymasın? Mənim bir oğlum var. Müdaxilə etməyi sevmirəm. Bir evdə olmasa da, bir məhəllədə yaşayacaq”.

“İki aydır maaş almırıq” - Xəyalə şikayətləndi

Aktrisa Xəyalə Quliyeva iki ay maaş almadığını bildirib.

“Unikal” olay-a istinadən xəbər verir ki, bu barədə o, TikTok-da canlı yayım edərkən deyib. Xəyalə deyib ki, Türkiyədə baş verən zəlzələ səbəbindən dünyasını dəyişənlərə ehtiram əlaməti olaraq “Komedixana” yayımlanmır.

“Komedixana” bu həftə də Türkiyədəki faciəyə görə olmayacaq. Konsertdən sonra iki çəkilişimiz olub. İki aydır maaş almırıq. Hamı qınayır, nələrsə deyir. Amma hər kəs də iş-gücündədir”, - deyə aktrisa bildirib.

X. Quliyeva onu da bildirib ki, 44 günlük Vətən Müharibəsində Türkiyədə şou proqramlar davam edib: “Onlara öz vətəndaşları demədi ki, Azərbaycanda müharibə gedir, niyə konsert verirsiniz? Biri başa düşüb demir ki, bizim işimiz dayanıb. Biz yardım topladıq, göndərdik. Amma onların öz “makler”ləri zəlzələdə evsiz qalanlara mənzil vermirdi, qiymət oxuyurdular. Amma yenə də qınanan biz oluruq. Biz ancaq özümüzü “vururuq”. İşimiz budur. Adi çəkiliş geyim verir, onu paylaşib reklam edirsiniz. Bunu qı-



nayırırlar. Kimə işdən 40 gün icazə verirlər? Uzağı bir həftə! Hamı işləyir! Amma bir biz oturmuşuq”.

Xəyalə ilə bərabər canlıda olan aktrisa Zarina Qurbanova bunları deyib: “Mənasız insanlardır, diqqət çəkir. Cavidan Novruzun ad günündən video paylaşılı-mışdı. Bir Türkiyə vətəndaşı yaz-

mışdı ki, biz sizin 44 günlük müharibədə heç yas saxlamadıq. Sağ olun ki, bizim yasımızı sax-layırsız. Çox yaxşı yazmışdı. Həkimlərin işi iynə vurmaqdırsa, bizim işimiz budur. Efir insanları-ıq. Üzümüz gülsə, o demək deyil ki, nələrsə yazıb qəlbimizi qirasız”.



Flora Kərimova onu da məhkəməyə verir

Xalq artisti Flora Kərimova məhkəməyə müraciət edib.

“Unikal” olay-a istinadən xəbər verir ki, ustad müğənni həkim Sevinc Heydərovaya qarşı mülki iş üzrə məhkəməyə müraciət edib. Hakim işlə sabah Nəsimi Rayon Məhkəməsində tanış olacaq.

Kərimovanın bu addımı atmasına səbəb isə S. Heydərovanın onu uğursuz əməliyyat etməsi iddiasıdır.

İddiaya görə, sözügedən həkimin plastik əməliyyatından sonra ifaçının gözündə problem yaranıb. Xalq artistinin məhkəməyə müraciəti də bu səbəbdəndir.

Manaf Ağayev qızıl diş qoyanları “düşük” adlandırdı

“Toylar kralı” titulu ilə tanınan müğənni Manaf Ağayev açıqlaması ilə diqqət çəkib.

O, “Səhər mərkəzi” proqramında qızıl diş qoydurmağın dəb olmasını lağa qoyub: “Vaxt var idi ki, düşük-düşük gedib sağlam dişimizi çıxardıb, qızıl diş qoyurdun. Ağılınız kəsmirdi də. O zaman dəb idi. Bir dəfə efrdə İzzət Bağirovun arxiv görüntülərini göstərdilər. O kadrlarda İzzət böyük pencek geyinmişdi. Dedim ki, gör, İzzət bu gündədirsə, biz nə gündə olmuşuq?”.



“Üçüncü zərbəni də mənə sən vurdun” - Nazpəri Dostəliyeva

Xalq artisti Nazpəri Dostəliyeva iki gün əvvəl dünyasını dəyişən Xalq artisti Ramiz Novruzla bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, müğənni dost olduğu aktyorun ölümünün onun üçün böyük zərbə olduğunu vurğulayıb: “Əziz dostum, böyük sənətkar... Bu xəbər mənə daha çox məyus elədi. Üçüncü zərbəni də mənə sən vurdun. Məkanın cənnət olsun”.

Qeyd edək ki, bir neçə gün əvvəl Nazpərinin müğənni bacısı Zeynəb Dostəliyeva dünyasını dəyişib. Müğənninin oğlu Əli isə 2021-ci ildə ürək çatışmazlığından vəfat edib.

R.Novruz Nazpərinin “Nə olar Allahım, ayırma bizi” mahnısına çəkdiyi klipdə rol alıb.





2022-ci ilin ən fəal deputatları - SIYAHİ

Parlament Jurnalistləri Birliyi (PJB) altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2022-ci ildəki fəaliyyətinin qiymətləndirilməsi üçün parlamentdə akkreditasiya olunmuş jurnalistlər arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb.

"Unikal"ın məlumatına görə, PJB-nin sədr müavini Aqil Aslan bildirib ki, ənənəvi olaraq deputatların illik fəaliyyəti ilə bağlı sorğu keçirirlər. Onun sözlərinə görə, bu, PJB-nin sayca 16-cı sorğusudur: "Bu sorğu da öncəki illərdə olduğu kimi 4 nominasiya üzrə aparılıb. Sorğu nəticəsində Milli Məclisin 2022-ci ildəki fəaliyyəti dövründə plenar iclaslarda cari və gündəlikdə duran məsələlərin müzakirəsində ən fəal iştirak edən deputatlar, seçici hüquqlarını müdafiə edən ən fəal deputatlar, ölkəmizi beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputatlar, qanunvericilik təşəbbüsü ilə çıxış edən ən fəal deputatlar müəyyənənmiş".

"İlin ən fəal deputatı" nominasiyasının qalibləri Fazil Mustafa, Qüdrət Həsənzadə, Zahid Oruc, Ceyhun Məmmədov və Siyavuş Novruzov olub. Bu nominasiyanın qalibləri Milli Məclisinin 2022-ci ildəki fəaliyyəti dövründə plenar iclaslarda cari məsələlərin və gündəlikdə duran məsələlərin müzakirəsində fəallıqlarına görə müəyyən edilənlər.

"Qanunvericilik təşəbbüsü ilə çıxış edən ən fəal deputat" nominasiyasının qalibləri isə Qənirə Paşayeva, Əli Hüseynli, Mələhət İbrahimqızı, Əli Məsimli və Vüqar Bayramov olub.

"Seçici hüquqlarını müdafiə edən ən fəal deputat" nominasiyasının qalibləri Vahid Əhmədov, Tahir Kərimli, Sabir Rüstəmxanlı, Fatma Yıldırım və Razi Nurullayev olub. Bu nominasiyanın qalibləri Milli Məclisinin 2022-ci ildəki fəaliyyəti dövründə seçicilərin üzvləşdikləri çətinliklərin həllinə yardımçı olduqlarına, həmçinin seçicilərin problemlərini parlamentdə qaldırdıqlarına görə müəyyən edilənlər.

"Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputat" nominasiyasının qalibləri Tahir Mirkişili, Azay Quliyev, Erkin Qədirlı, Nigar Arpadarai və Sevinc Fətəliyevadır.

Ağalı kəndinin ilk körpəsi

Zəngilan rayonunun Ağalı kəndində 30 il sonra ilk körpə dünyaya gəlib.

"Unikal" xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Zəngilan rayonunun Ağalı kəndində 30 il sonra 15.02.2023-cü ildə anadan olmuş ilk körpə Zeynəli Turan Teymur oğlunun doğumu 22.02.2023-cü ildə valideynləri hər hansı quruma getmədən Ədliyyə Nazirliyinin müasir innovativ "Mobil əhali" tətbiqi üzərindən dövlət qeydiyyatına alınıb.

Doğum haqqında elektron şəhadətnamə onların şəxsi kabinetində yerləşdirilməklə təqdim olunub.

Hərbi pilotların təlimi - Helikopterlər havaya qaldırıldı

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib.

"Unikal" xəbər verir ki, plana uyğun olaraq helikopterlər bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edib.

Helikopter ekipajlarının döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlərdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Son vaxtlar Elm və Təhsil Nazirliyinin keçirdiyi tenderlərin bir çoxu ilə bağlı cəmiyyətdə, mediada suallar, şübhələr yenidən güclənib. Məsələn, bu günlərdə məlumat yayıldı ki, adıçəkilən nazirliyin Təsərrüfat Hesabı Əsaslı Tikinti və Təchizat İdarəsi 2023-cü il ərzində Bərdə rayon ərazisində bağçaların yemək təchizatı ilə bağlı tenderə yekun vurub. Belə ki, "MƏİŞƏT İST" MMC bu tenderin qalibi seçilib. Qalib şirkətlə 3 milyon 150,430 min manat həcmində bir illik müqavilə imzalanıb.

Maraqlı o idi ki, Dövlət Vergi Xidmətinin rəsmi saytında "MƏİŞƏT İST" MMC-nin 69 min 881.77 manat vergi borcunun olduğu ilə bağlı məlumat vardı. "Dövlət Satınalmaları haqqında" Qanunun 6.2.5-ci maddəsinin tələbləri isə vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna

Qurumdan bildirilib ki, 3 iş günü ərzində sistemdə göstərilən borc silinəcək.

Lakin bu açıqlamadan sonra da ortaya başqa suallar çıxıb. Belə aydın olur ki, 4 min manat artıq ödəməsi yarandığı halda "MƏİŞƏT İST" MMC borclu kimi göründüyünü mətbuatdan öyrəniş? Ya da şirkət borcunu tenderdə iştirak etməmişdən əvvəl ödəyibse Dövlət Vergi Xidməti bu barədə məlumatı niyə yeniləməyib? Axı qurum belə hallarda kifayət qədər operativ davranır. Üstəlik, Dövlət Vergi Xidmətinin saytında 69 min 881.77 manat vergi borcunun olduğu göstərilirdi halda şirkət hansı səbəbdən vur-tut 6 min manatlıq borcdan danışıq?

Bundan əvvəl Elm və Təhsil Nazirliyinin başqa bir tenderi müzakirə mövzusunda çəvrilmişdi. Yarım milyon manatlıq həmin satınalma müsabiqəsinin qalibi ilə bağlı da çoxsaylı suallar vardı. Məsələn burasındadır ki, Elm və Təhsil Nazirliyinin (müsabiqə ke-

ötən il Bakı Dövlət Universiteti ilə 172 601.81 AZN və 155 257.04 AZN, Nəsimi rayon MKTB ilə 202 379. 50 AZN, Xətai rayon MKTB ilə 80 499.6 AZN kimi çox sayda iri tenderlər udan "Koneks Constructions" MMC-nin hansı səbəbdən internet resursu da yoxdur? Axı indiki zamanda mötəbərlik və etimadlılıq baxımından bu vacib məqamlardan biridir.

Üstəlik, bu şirkətin vergi borcu olarkən də tender udduğu bildirilir. "Dövlət Satınalmaları haqqında" qanun vergi borcu olan şirkətlərin satınalma müsabiqələrində iştirakı qadağandırsa, bu adıçəkilən şirkətə hansısa səbəbdən şamil edilməyib?

Və nəhayət, açıq mənbələrdə qeyd edilir ki, "Koneks Constructions" 2016-cı ildən tikinti sektorunda fəaliyyət göstərir. Təsərrüfat malları, dəftərxana ləvazimatları, xüsusi geyimlərin satışı ilə məşğul olan və 2019-cu ildə yaradıldığı qeyd edilən şirkət 2016-cı ildən inşaat sektorunda

Emin Əmrullayev çətin sınaq qarşısında

Elm və təhsil naziri rəhbəri olduğu qurumun keçirdiyi satınalma müsabiqələrinə nəzarəti gücləndirməlidir



edir. Düzdür, bu xəbər yayıldıqdan sonra "MƏİŞƏT İST" MMC-nin rəhbəri Nicat Cəfərov 70 min manat vergi borcunun olması məsələsinə aydınlıq gətirib. Deyib ki, hər hansı tender keçirilərkən qaydalara uyğun olaraq vergi borcu ilə bağlı arayış təqdim edilir. Şirkətin vergi borcu olduğu halda tenderə buraxılmır. Yəni, "MƏİŞƏT İST" MMC-nin tender keçirilərkən hər hansı bir vergi borcu olmayıb. Sitat: "Tender keçiriləndən sonra bu il 6 min manat vergi öhdəliyi yaranıb, qarşılığında 10 min manat ödəniş etmişik. Hətta 4 min manat artıq ödəməmiş yaranıb".

Şirkət rəhbəri onu da qeyd edib ki, məsələ ilə bağlı Dövlət Vergi Xidməti ilə əlaqə saxlanılıb.

çirildiyi tarixdə sadəcə Təhsil Nazirliyi) 10 sayılı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin odun yanacağına satın alınması üzrə elan etdiyi tenderinin qalibi belli olarkən ortaya ilginç məqamlar çıxmışdı. Maliyyə dəyəri 442 163.12 AZN olan satınalma müqaviləsinin imzalandığı, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında 27 noyabr 2019-cu ildə qeydiyyatı alındığı göstərilən və nizamnamə kapitalı 10 AZN olan "Koneks Construction" MMC ilə bağlı suallar bunlar idi: MMC-nin qanuni təmsilçisi Osmanlı Vahid Cuma oğlu göstərilir, lakin nəyə görə açıq mənbələrdə Vahid Osmanlı barəsində hər hansı məlumat yoxdur? Ən əsas

necə fəaliyyət göstərə bilər?

Bütün bunlardan sonra demək istədiyimiz odur ki, elm və təhsil naziri Emin Əmrullayev rəhbərlik etdiyi nazirliyin xətti ilə keçirilən tenderlər üzərində nəzarəti gücləndirməlidir. Unutmamalıdır ki, obyektivliyi, şəffaflığı cəmiyyətdə, mediada dərin şübhələrə, müəmmalara, qaralıq mülahizələrə yol açan satınalma müsabiqələri bir çox iri məmurların "başağırsına" çevrilib. Kimi vəzifəsini, kimi vəzifəsi ilə yanaşı azadlığını itirməli olub. Uzağa getməyək, son olaraq sənə mədəniyyət naziri Anar Kərimovun yaşadığını yaddan çıxarmamaqda fayda var...

Ermənistan hakimiyyəti bir tərəfdən sülh danışıqları aparsa da, digər tərəfdən təxribatçı əməllərdən əl çəkmir. Belə ki, bu günlərdə ölkə rəhbərlərinin görüşündən sonra müxtəlif istiqamətlərdə atəşkəs rejimi pozuldu.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, ötən iki gün ərzində ordumuzun mövqeləri 15 dəfə atəşə tutulub. Belə ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Tovuz, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətlərində yerləşən mövqelərini snayper tüfəngindən və müxtəlif çaplı digər atıcı silahlardan fasilələrlə atəşə tutub. Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycanda Ermənistan silahlı qüvvələrinin Ermənistan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi,

kimlə bölüşmək istəmir".

Ekspert qeyd edib ki, Avropa missiyasının Azərbaycana heç bir halda təsiri yoxdur: "Azərbaycan Ermənistan ərazisinə hücum etməyi düşünmür. Həmin missiya Ermənistan ərazisindədir. Ötən ilin dekabr ayında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel istəyirdi ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanınsın. Bu prosesi pozan Rusiya idi. Rusiya tərəfi istəyir ki, bu məsələ dondurulsun, gələcək nəsillərə saxlanılsın. Mövqələrimizin atəşə tutulması bir daha göstərdi ki, bu prosesi davam etdirəcəklər. Bunu da bildirim ki, Ermənistan da sərhədi Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Mühafizə Xidməti qoruyur. Atəşi də onlar açırlar. Doğrudur, Ermənistan da bu cür əməllərindən əl çəkmir. Necə olur ki, Rusiya sülhməramlılarının nəzarətində olan ərazidən Şuşa şəhə-

nin tərkibi də özünə qarşı şübhələri artırır. 100 nəfərlik missiyanın 50-si silahlı, 50-si isə silahsız mülki şəxslərdir. Hərçənd ki, ümumilikdə İrəvan qurumunun mandatını özü üçün təhlükəsizlik çətiri hesab edir. İstənilən halda, fərqi yoxdur ki, Azərbaycanla sərhəddə neçə silahlı, neçə silahsız var, Bakı, onsuz da, uyğun bir şəraitdə İrəvana sərt cavablar verə bilmək gücünü göstərə bilər. Bu baxımdan İrəvan Aİ-nin gövdəsinə arxalanmaq niyyətlərindən vaz keçməli, onsuz da, dünya düzəninə həssas olduğu zamanda özünü daha böyük torun içərisinə salmamalıdır. Yeri gəlmişkən, Azərbaycanın cənub qonşusu İran da Aİ missiyasının xidmətindən məmnun kimi görünür və səsini çıxarmır. Hərçənd ki, Azərbaycanın Aİ ilə (Fransanı çıxmaq şərtilə) danışıqlar masasında razılığa gəlib daha böyük işlər üçün yeni-yeni strateji xətt etmək təcrübəsi var. Bu təcrübə, sa-



MTN generalı Ali Məhkəməyə müraciət etdi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Nizami Şirinov və qurumun tərkibində olan idarə rəisi işləmiş Elcan Abdullayevlə bağlı qərardan kassasiya şikayəti verilib.

"Unikal" APA-ya istinadən xəbər verir ki, Ali Məhkəməyə daxil olan şikayətdə təqsirləndirilən şəxslər barəsində bəraət qərarı çıxarılması xahiş olunub. İş hakim Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Nizami Şirinov, qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.

Nizami Şirinov Cinayət Məcəlləsinin 182.3.2 (ağırlaşdırıcı hallarda hədə-qorxu ilə tələb etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma) və digər maddələri ilə, Elcan Abdullayev, Elman Tahirov və Nadir Nəzirov həmin Məcəllənin 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə ittiham olunublar.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Nizami Şirinov 8 il, Elcan Abdullayev 6 il, Nadir Nəzirov 4 il müddətinə azadlıqdan məhrum edilib. Elman Tahirov barəsində olan cinayət cəlbətmə müddəti keçdiyi üçün onunla bağlı cinayət işinə xitam verilib. Həmçinin Nizami Şirinovun general rütbəsinin alınması üçün təqdimat göndərilməsi barədə qərar qəbul edilib.

Sonradan Bakı Apellyasiya Məhkəməsi qərarı cəza hissəsində dəyişdirib.

Nizami Şirinovun cəzası 6 ilə, Elcan Abdullayevin cəzası 5 ilə endirilib.

Nadir Nəzirovun cəlbətmə müddəti keçdiyi üçün onunla bağlı cinayət işinə xitam verilərək məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

Qarabağ cəbhəsində yeni savaş təhlükəsi...

Böyük güclər Ermənistanı təxribata çəkərək Azərbaycanın "dəmir yumruğu" önünə atmağa çalışırlar



Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərində yerləşən mövqələrimiz də atəşə məruz qalıb.

Təbii ki, Azərbaycan və Ermənistan liderləri arasında Münhendə keçirilən görüşdən bir neçə gün sonra ermənilərin təxribata əl atması birmənalı qarşılanı bil-məz.

Məsələylə bağlı fikirlərini "Unikal"la bölüşən hərbi ekspert Üzeyir Cəfərov deyib ki, Azərbaycan Ordusunun mövqələrinin atəşə tutulması Rusiya tərəfindən təhrik olunmuş bir addımdır. Onun fikrincə, burada məqsəd Avropa missiyasının regiona səfərinin əhəmiyyətini azaltmaq və onların fəaliyyətinə kölgə salmaqdır. O xatırladı ki, fevralın 20-də Avropa İttifaqının missiyası Ermənistanla gəlib: "Rusiya tərəfi buna öz qəti etirazını bildirdi. Rusiya xarici işlər naziri Sergey Lavrovun və bu ölkənin XİN sözçüsü Mariya Zaxarovanın bəyanatları oldu. Bu baxımdan, atəşi ermənilərlə ruslar bir yerdə açırlar. Burada məqsəd Rusiya sülhməramlılarının vacibliyini göstərməkdir. Yəni, regionda yalnız bir oyunçu olmalıdır. Rusiya Qafqazı heç

rinə atəş açırlar? Burada birbaşa Rusiyanın hərəkətləri var".

Siyasi şərhçi Aqşin Kərimovun fikrincə, məsələ indi ona görə daha çox diqqət çəkir ki, Avropa İttifaqının missiyası Ermənistanla xidmət aparır. Onun sözlərinə görə, əgər deyildiyi kimi, onların fəaliyyəti sülhyaratmaya töhfə verirsə, onda Ermənistan Azərbaycana qarşı hərbi təxribata cəhd etmək "cəsarət"ini haradan alır: "Ermənilərin köhnə vərdişlərini qızıqdıran bulayın gözü elə Aİ missiyasının özüdür. Mövqələrin atəşə tutulması Azərbaycanın "Avropa İttifaqı missiyasının gəlişi vəziyyətin sabitləşməsinə deyil, gərginləşməsinə xidmət edəcək" tezisini təsdiqləyir. Ola bilsin ki, Ermənistan özünü Aİ missiyasının arxasına verərək əl-qol atmaq istəsin, amma bunun İrəvan üçün faydasından çox, zərərləri olacaq. Özü də elə atəş açdığı mövqələr istiqamətində. Çünki sərhəddə kimin, hansı məqsədlə dayanmasından asılı olmayaraq sərhədlərin təhlükəsizliyini təmin etmək üçün Azərbaycanın güc tətbiq etmək hüququndan yararlanı biləcəyi şəxsizdir. Aİ missiyası-

dəcə, indi axsama mərhələsindədir, lakin gələcək üçün layihələri sual altında saxlamır. Ona görə də İran bu vəziyyətə sevinmək əvəzinə, indidən özünə gün ağılasa, daha yaxşı olar".

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, Ermənistanın başa düşəcəyi dil silah və güc dilidir. Komitə sədri deyib ki, sülh müqaviləsinin imzalanmasının gecikməsinin arxasında nəyin durduğu artıq hamıya məlum olur: "Bir ildən artıqdır ki, Azərbaycan sülh müqaviləsinin bağlanması ilə bağlı təkliflərini Ermənistanla göndərmiş. Amma Ermənistan tərəfi sülh müqaviləsinin bağlanmasını uzatmaqla məşğuldur, indi etdikləri də bunun nəticəsidir. Birdən-birə Azərbaycanın beş rayonu atəşə tutulub. Bu, ondan xəbər verir ki, Ermənistan heç bir halda sülh müqaviləsinin bağlanmasına razı deyil. Əslində Ermənistanı qızıqdıran qüvvələr var. Avropa İttifaqının iki il müddətinə göndərdiyi missiya boş yere Ermənistanla gəlməyib. Biz evvəl də bildirmişdik ki, missiyanın gəlməsi sağlam məqsədə xidmət etmir. Çünki onların Ermənistanla gəlməsi sağlam məqsəd daşıyırdı, missiyanı Azərbaycan tərəfi ilə də razılaşdırardılar. Lakin Azərbaycan buna razılıq vermədi, indi də ermənilərə məsləhətlər verirlər".

Z.Əsgərov hesab edir ki, Ermənistan tərəfi Azərbaycanın ərazilərini atəşə tutmaqla sülh prosesini gecikdirməyə çalışır: "Bundan sonra da Azərbaycanın əraziləri atəşə tutularsa, onlar cavablarını alacaqlar. "Dəmir yumruq" hələ də qüvvədədir, eger biz sülh müqaviləsi istəyiriksə, hər şeyə hazır olmalıyıq. Azərbaycan hər şeyə hazırdır. Yəni Ermənistan sülh, diplomatiya dilində danışmağı bacarmırsa, deməli ona başa düşdüyü dildə cavab vermək lazımdır. Bu da silah və güc dilidir".

Anar Kəlbəyev

Prezident bu şəxslərin maaşını artırdı



Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışa qədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

"Unikal" xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışa qədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları 2023-cü il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Prezidentin digər sərəncamı ilə Azərbaycanın dövlət büdcəsindən maliyyələşən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, gənclərin çağırışa qədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları 2023-cü il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb. Sərəncamla Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

16 dövlət Xocalı soyqırımına dair qətnamə qəbul edib



Xocalı soyqırımını Azərbaycan müstəqillik istiqamətində atdığı ilk addımları zamanı baş verib. Qəddarlığına, xarakterinə və miqyasına görə XX əsrin ən böyük soyqırımını cinayətidir.

"Unikal" xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. O bildirib ki, bunu məhz soyqırımını cinayəti kimi Azərbaycan səciyyələndirib, bu gün də müvafiq addımlar atır:

"Biz bu cinayəti törədən ölkələrin məsuliyyətə cəlb olunmasına hələ nail ola bilməmişik. Bu günə qədər 16 dövlət tərəfindən Xocalı soyqırımının soyqırımını kimi tanınmasına dair qətnamə qəbul edilib".

Baş redaktor:
Zaur Əhməd

Turanbank ASC Binəqədi filialı.
H/h: AZ70TURA40050054644700110944
M/H: AZ26NABZ0135010000000027944

Kodu: 504692

Şəhadətnamə № 3150

Ünvan: 8 mk-r. Ə.Naxçıvani 5"

Tel./Fax:(012) 561-65-53

Qəzet redaksiyanın kompüter mərkəzində
yığılıb, sahifələnməmiş və
"Futbol+" servis mətbəəsində çap olunmuşdur

Sifariş 252.

Tiraj:1700



**Ruben Vardanyan
"vəzifə"sindən
azad edildi**

Azərbaycanın Qarabağ iqtisadi rayonundakı separatçıların lideri Arak Arutyunyan saxta "dövlət naziri" Ruben Vardanyanı "tutduğu vəzifədən azad edib".

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri məlumat yayıb.

Azərbaycanda yeni regional mədəniyyət idarələri yaradıldı

Azərbaycanda yeni regional mədəniyyət idarələri yaradılıb.

"Unikal" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili və "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında" sərəncamına dəyişiklik edib.

1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələri (Sumqayıt Regional Mədəniyyət İdarəsi, Xaçmaz Regional Mədəniyyət İdarəsi, İsmayıl Regional Mədəniyyət İdarəsi, Şəki Regional Mədəniyyət İdarəsi, Kürdəmir Regional Mədəniyyət İdarəsi, Ağstafa Regional Mədəniyyət İdarəsi, Şəmkir Regional Mədəniyyət İdarəsi, Gəncə Regional Mədəniyyət İdarəsi, Bərdə Regional Mədəniyyət İdarəsi, Ağcabədi Regional Mədəniyyət İdarəsi, Ağdaş Regional Mədəniyyət İdarəsi, Sabirabad Regional Mədəniyyət İdarəsi, Biləsuvar Regional Mədəniyyət İdarəsi, Masallı Regional Mədəniyyət İdarəsi və Lənkəran Regi-



Mədəniyyət İdarəsi;
1.6. Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi;
1.7. Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi;
1.8. Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi;
1.9. Mil-Muğan Regional Mədəniyyət

İdarəsi) əsasında, "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.3-1.14-cü bəndləri ilə müəyyən edilmiş Azərbaycan Respublikasının iqtisadi rayonlarının bölgüsünə uyğun olaraq, aşağıdakı regional mədəniyyət idarələri yaradılıb:

1.1. Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi;
1.2. Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi;
1.3. Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi;
1.4. Qarabağ Regional Mədəniyyət İdarəsi;
1.5. Qazax-Tovuz Regional

İdarəsi;
1.10. Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi;

1.11. Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsi;

1.12. Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi.

2. "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 572; 2021, № 1, maddə 79) 2-ci hissəsi ləğv edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Baş nazir qərar imzaladı

Yüksək riskli zonalara münasibətdə tətbiq edilə bilən məhdudiyətlərin və xüsusi tələblərin siyahısı təsdiq edilib.

"Unikal" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Maliyyə Monitorinq Xidməti ölkə və sahəvi risk qiymətləndirmələrinin nəticələrinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın ləqəlləşdirilməsinə və terrorçuluğun maliyyələşdirilməsinə qarşı adekvat mübarizə sistemlərinə malik olmayan ölkələr barə-

sində maliyyə institutlarının məlumatlandırılmasını təmin etməlidir.

"Cinayət yolu ilə əldə edilmiş əmlakın ləqəlləşdirilməsinə və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə uyğun olaraq bu Qərarla təsdiq edilmiş "Yüksək riskli zonalara münasibətdə tətbiq edilə bilən məhdudiyətlərin və xüsusi tələblərin Siyahısı"nın 3-cü və 8-ci hissələrində qeyd edilən məhdudiyətlər və xüsusi tələblər müvafiq nəzarət orqanları vasitəsilə, digər his-



sələrdə qeyd edilən məhdudiyətlər və xüsusi tələblər işə başa olanda Maliyyə Monitorinq Xidməti tərəfindən tətbiq edilir.

"Lavrovun Bakıya gəlişi ilə ermənilərin təxribatı arasında uyğunluq var" - Qabil Hüseynli

"Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana gəlişi ilə rayonlarımızın atəşə tutulması hadisəsi arasında uyğunluq var".

Bunu "Unikal"a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, hazırda Azərbaycanla Ermənistanın siyasi rəhbərliyi arasında sülhün əldə olunması prosesində tərəqqi müşahidə olunur: "Üstəlik, Avropa İttifaqının (Aİ) vasitəçilik etdiyi sülh prosesinin özündə də bir hərəkətilik var. Rusiya həm Aİ-nin təşəbbüsü ilə almasından, həm də regiona Aİ-nin mülki müşahidəçilərini gəlməsindən çox narahatdır. Lavrovun Bakıya gəlməsinin arxasında da mühüm bir məqam



gizlənilir. Bu da ondan ibarətdir ki, Rusiya Aİ-nin və Amerika Birləşmiş Ştatlarının onu Cənubi Qafqazdan sıxışdırıb çıxarması ehtimalına görə təşviş içərisindədir". Qabil Hüseynli qeyd edib ki, bu məsələdə əsas rolun Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandası oynayır: "Rusiyanın Ermənistanı təzyiqləndirən artdığını görməkdəyik. Onlar Azərbaycanı guya strateji müttəfiq kimi gördüklərini də söyləyirlər. Azərbaycanın vasitəsilə regiondakı niyyətlərini həyata keçirməyə çalışırlar. Üstəlik, atəşə rejiminin pozulması Ermənistan da olan revanşist qüvvələrin və Daşnaksütun partiyasının tərəfdarlarının işidir. Zənnimcə, Ermənistanın siyasi rəhbərliyinin burada hər hansı təsiri yox dərəcəsinədir. Bu təxribat xarakterli hərəkətlər ciddi rezonans doğurmayacaq", - deyir o bildirib.

Murad İbrahimli

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Laçın yolundakı aksiyaya ilə bağlı vəsatətini ləğv edib

Ermənistan əsas 3 məsələyə baxılması üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib.

"Unikal" xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov İrqi Ayrı-Seçkiliyin Bütün formalarının Ləğv Edilməsi Haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarına dair keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, bunlardan biri 12 dekabr tarixində Laçın yolunda ekofəallların, vətəndaş



cəmiyyəti nümayəndələrinin keçirdiyi dinc aksiyaya ilə bağlı olub.

"İddia ondan ibarət idi ki, bu aksiyaya saxtadır və iştirakçılar

guya Azərbaycan hökuməti tərəfindən öyrədilmiş şəxslərdir. Bununla bağlı Ermənistan məhkəməyə müraciət edərək aksiyanın süni şəkildə təşkil olunmasının təsdiqini tapmaq istəyirdi. Eyni zamanda, biz tərəfdən həmin aksiyaların həqiqətən ekofəallar tərəfindən keçirildiyi, ekofəalların adları və foto-video sübutlar məhkəməyə təqdim edilib. Dünən açıqlanan qərarla məhkəmə Ermənistanın vəsatətini ləğv edib və aksiyanın Azərbaycan hökuməti tərəfindən təşkil olunması ilə bağlı fərziyyəni ləğv edib", - nazir müavini vurğulayıb.

Türkiyədəki zəlzələ Bakıda həyat evlərinin qiymətini artırdı

"Həyat evlərinin qiymətində artımlar müşahidə olunur. Bu, fantastik deyil, nisbi artımdır".

Bunu "Unikal"a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib. O bildirib ki, hazırda daşınmaz əmlak bazarında qiymətlər artır: "Mənzil bazarında artıma doğru meyilləri var. Bu da ucuz, qeydiyyatda olan mənzillərin təklif portfelinin məhdud olması ilə bağlıdır. Bu istiqamətdə araşdırmalar davam edir. İndi mənzil bazarı üçün aktiv dövrü və qiymət artımlarını müşahidə edirik. Mənzillərin qiymətində artımlar gözlənilir. Bu, fərdi ya-



şayış evlərində qeyd alınacaq artımdan daha yuxarı olacaq".

Türkiyədə baş verən zəlzələdən sonra həyat evlərinin qiymətində hansısa dəyişikliyin olmasına gəlincə, ekspert bildirib ki, bu cür hadisələr zamanı psixoloji faktların təsiri nəticəsində

fərdi evlərdə məskunlaşma ilə bağlı ictimai rəy formalaşır: "Fikirler daha çox buna yönəlir ki, fərdi yaşayış evləri daha təhlükəsizdir. Bu, qısamüddətli dövrü əhatə edən fikirdir. Bir müddətdən sonra ictimai rəyde yaranan bu fikir aradan qalxacaq və həyat öz axarına düşəcək. Zəlzələlər zamanı bu kimi məsələlər müzakirə olunub. Bir müddətdən keçdikdən sonra bu məsələ aradan qalxıb. İndi də belə fikirlərin ortaya çıxması başadüşüləndir. Qısamüddətli dövr üçün Azərbaycanda da fərdi yaşayış evlərinə olan maraq artacaq".

Anar Kəlbəliyev

Martın 5-də buraxılış imtahanı keçiriləcək

Məlum olduğu kimi, martın 5-də Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Sura-xanı, Pirallahı, Yasamal rayonlarında, Sumqayıt, Gəncə (I hissə), Goranboy, Göygöl, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Göyçay, Kürdəmir, Ağdaş, Ağsu, Ucar, Lənkəran, Masallı, Astara, Bərdə, Tərtər, Yevlax, Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən və Xızı rayonlarında, həmçinin peşə liseylerinde Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən "Unikal"a verilən xəbərə görə, martın 5-də Çilov adasında yerləşən məktəbin, həmçinin tədrisi ingilis və fransız dilində olan məktəblərin şagirdləri də imtahan verirlər.

Buraxılış imtahanında iştirak edəcək şagirdlər http://www.egov.az/az/services/read/2516/0?tdk_xdm=56 linkin-



dən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini buradan öyrəne bilərlər.

Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin "Pop-up blocked" sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədinə şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən veril-

məli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

Qeyd edilib ki, şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yərə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər. Peşə liseylərinin şagirdləri həmin liseyin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.

Mikayıl Cabbarov qaliblərə təcrübə keçəcək

İqtisadiyyat naziri Mikayıl Cabbarov mentorluq proqramı çərçivəsində ikinci "Yüksəliş" müsabiqəsinin qalibləri Nərgiz Balakışiyeva və Nihad Mənsimzadəyə təcrübə keçəcək.



"Unikal" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilir ki, iqtisadiyyat naziri "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb. Görüşdə M.Cabbarov müsabiqədə qazandıqları uğur münasibətilə qalibləri təbrik edib, müsabiqənin onların gələcək inkişafında önəmini vurğulayıb. Nazir qaliblərin maraqları barədə fikirlərini dinləyib, mentorluq proqramı çərçivəsində görüləcək işləri qeyd edib.

Müsabiqə qalibləri iqtisadiyyatın müasir idarəçilik metodlarına, innovativ texnologiyalara maraqlarını bildirib, bu sahədə bilik və bacarıqların əldə edilməsində mentorluq proqramının onlar üçün faydalı olacağını vurğulayıblar.

İqtisadiyyat naziri qaliblərə idarəçilik sahəsində bilik və bacarıqlarının artırılması ilə bağlı tövsiyələrini verib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Azərbaycanda kredit faizləri artacaq?



"Əmanət gəlirləri vergiyə cəlb olunduqdan sonra kredit faizlərinin necə dəyişməsi müzakirə olunan məsələlərdəndir. Mərkəzi Bank kredit faizlərinin artırılması üçün hər hansı əsasın olmadığını bəyan edib".

"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, hələlik kredit faizləri üzrə son aylıq göstəricilər elan olunmadığı üçün fevralın 1-dən sonrakı tendensiyanı dəyərləndirmək tezdir: "Bu baxımdan, həm kredit faizləri, həm də əmanət portfelinin dəyişməsi ilə bağlı qiymətləndirmənin statistik məlumatlar elan olunandan sonra gələn ay aparılması mümkün olacaq. Bununla belə, son ayların tendensiyası ölkə üzrə kreditləşmənin azalmasından xəbər verir. Kredit portfeli 2022-ci ilin noyabr ayında 20 milyard 218 milyon manat, dekabrda 20 milyard 184 milyon manat, bu ilin yanvarında isə 19 milyard 594 milyon manat olub. Bu o deməkdir ki, son 2 ayda kredit qoyuluşları 3 faizdən çox azalıb. Bunun səbəbləri müxtəlifdir. Risk səbəbindən bankların böyük kreditləşmədə tam maraqlı olmaması və təbii ki, faizlərin hələ də yüksək olmasıdır. Bu baxımdan, Mərkəzi Bank tərəfindən kredit qoyuluşlarının artırılması, faizlərin optimallaşdırılması üçün təşviqədi tədbirlərin dairəsinin genişləndirilməsi və real sektorun yaxından maliyyələşdirilməsinin daha da stimullaşdırılması vacibdir".

Seymur Əli

İnam Kərimov iclas keçirdi

Fermerlər Şurasının növbəti toplantısı keçirilib. Toplantıda Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, tabeli qurumların rəhbərləri, Fermerlər Şurasının üzvləri iştirak ediblər.

"Unikal" xəbər verir ki, iclası giriş sözü ilə açan kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib.

Aqrar sahənin inkişafı üçün dövlət tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilib, bu sahənin inkişafı üçün subsidiyalar verilir. Həyata keçirilən tədbirlər və fermerlərin zəhməti nəticəsində ötən il Azərbaycanda aqrar sahədə 3,4 faiz artım qeydə alınıb. Nazir kənd təsərrüfatı fəaliyyətinin təşkilində tətbiq olunan yeniliklərə toxunub, aqrar sektorda artım tempinin qorunub saxlanılmasının vacibliyini vurğulayıb. Fermerlər Şurasının üzvləri kənd təsərrüfatının müxtəlif sahələrinin, o cümlədən taxılçılıq, pambıqçılıq, baramaçılıq, toxumçuluq, intensiv bağçılıq və heyvandarlığın inkişafı ilə bağlı fikirlərini bölüşüblər. Şura üzvlərinin təklifləri qeydə alınıb, müraciətlərin icrası üçün tapşırıqlar verilib.



Azərbaycan Avronestdə hədəfinə çatdı, Ermənistan rədd cavabı aldı

"20-21 fevral Kişinyov şəhərində Avronest Parlament Assambleyasının (Avropa Parlamenti + Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova) sessiyası başa çatıb. İclasda 4 komitə üzrə hesabatların dinlənilməsi və qətnamə layihələrinin qəbul olunması planlaşdırıldı. Komitələrdən Enerji Təhlükəsizliyi komitəsinin sədri Azərbaycan, hesabatlardan isə İqtisadi komitənin hesabatının müəllifi Azərbaycan idi".

"Unikal" xəbər verir ki, bu barədə Milli Məclisin Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Tahir Mirkişili bildirib.

Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin 2 əsas hədəfi vardı. Bunlardan birincisi Azərbaycanın müəllifi olduğu sənədin qəbul etdirilməsi, Azərbaycanın regional layihələrinin müzakirə olunması və dəstəkləyicimizlərin sayının artırılması, ikincisi isə Azərbaycana qarşı təqdim edilmiş qətnamə layihələrinin qəbul edilməsinin qarşısını almaq, regiondakı həqiqətləri hər kəsə konstruktiv formada çatdırmaq idi.

Sessiya zamanı nümayəndə heyətinin bütün üzvləri müxtəlif görüşlər keçirdi, müzakirələrdə aktiv çıxışlar etdi. Katibliyimiz aktiv fəaliyyət göstərdi, bütün deputatlara materiallar paylandı.

Nəticədə:

1. İqtisadi komitədə tərtib etdiyimiz hesabat yekdilliklə qəbul edildi.

2. Enerji təhlükəsizliyi komitəsində Azərbaycanın rolu barədə bütün çıxışçılar müsbət məqamlar qeyd etdilər.

3. Ermənistan tərəfindən ölkəmizə qarşı irəli sürülən 3 dəyişiklik rədd edildi.

4. Sosial komitədə ölkəmizin digər ölkələrə yardımından daha çox xəbər tutdular.

5. Siyasi və təhlükəsizlik komitəsində isə Ermənistan tərəfindən irəli sürülən 9 dəyişiklik rədd edildi.

Büro iclasında Azərbaycan, Gürcüstan, Belarusa qarşı tərribat xarakterli qətnamə layihəsinin isə Plenar iclasa tövsiyyə olunması rədd edildi.

"Qeyd etmək istərdim ki, Ermənistan parlamentinin spikeri və Xarici İşlər Nazirinin müavini Assambleya iştirakçılarında videomüraciət edərək bu dəyişikliklərin (Laçın yolu, Qarabağın guya blokadası, Azərbaycan ordusunun Ermənistan ərazisindən çıxması, ATƏT Minsk qrupunun aktivləşməsi və s) qəbul edilməsinə çağırırdılar.

Ermənistan nümayəndə heyətinin bütün bu cəhdlərinə baxmayaraq, Assambelya iştirakçıları onların bütün dəyişikliklərini rədd etdilər. Bu nəticənin əldə edilməsində Azərbaycan nümayəndə heyəti üzvlərinin, katibliyimizin və Moldovadakı səfirliyimizin böyük rolu oldu.

Üzv ölkələr ilə keçən bütün görüşlərimizdə hər kəs Azərbaycan Prezidenti İlham Əliyevin regionda sülh siyasətini, geo-iqtisadi və enerji layihələrini təqdir etdiklərini bildirdilər. Azərbaycanın və onun dövlət başçısının beynəlxalq aləmdə nüfuzu və etibarlı tərəfdaş olması müsbət nəticələrin əldə olunmasında müstəsna rol oynayır", - deyərək Milli Məclisin komitə sədri vurğulayıb.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə "Unikal"a müsahibə verib. O, Prezident İlham Əliyevin Münxen səfərinin əhəmiyyətindən, Ermənistanın sülh müqaviləsinin imzalanmasını uzatmasının səbəblərindən, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin mövqelərini atəşə tutmasından və başqa məsələlərdən danışdı.

-Aydın müəllim, fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Dövlət katibi An-

çəkmezdi. Azərbaycanın sülh müqaviləsinin imzalanması ilə bağlı verdiyi təkliflər beynəlxalq hüquq normalarına uyğundur. Amma Ermənistan bu müqaviləni imzalamaqdan imtina edir, müxtəlif bəhanələr gətirir. Bu cür hərəkətlər Ermənistanın ünvanına deyilmir, ancaq tərəfləri razılığa gəlməyə çağırırlar. Necə ki, Azərbaycanın razılığı olmadan ölkəmizlə sərhəddə Ermənistan ərazisində Avropa İttifaqının silahlı qüvvələri yerləşdirilir. Region barıt çəlləyinə bənzəyir. Burada daha bir qüvvənin silahlı kontingentinin yerləşməsi nə dərəcədə sülhə xidmət edəcək? Ümumilikdə, Münhendə görüşün keçirilməsini müsbət hesab edirəm. Prezident İlham Əliyevin panel müzakirələri zamanı ciddi arqumentlər or-

viləsinin imzalanmasını uzadır və regiona başqa siyasi mərkəzlərin silahlı qüvvələrini yerləşdirir. Həmçinin, Zəngəzur dəhlizinin açılmasına mane olur. Bununla belə, gec-tez Ermənistan reallığı qəbul etməli, Azərbaycanın təklif etdiyi, o cümlədən, onun da marağında olan təklifləri qəbul etməlidir.

-Siz də Ermənistanın sülh müqaviləsinin imzalanmasını uzatdığını qeyd etdiniz. Hətta ötən ilin sonunda sülh müqaviləsinin imzalanma biləcəyi ehtimalı var idi. Keçirilən görüşlər zamanı da bu məsələ müzakirə olunur. Necə düşünürsünüz, yaxın müddətdə sülh müqaviləsi imzalanma bilirmi?

-Azərbaycana qalarsa, çox qısa zamanda bunu etmək olar. Ermənistan qərar qəbul etməlidir. Onlar gah görü-

"Region barıt çəlləyinə bənzəyir"

Aydın Mirzəzadə: "Cənubi Qafqaz dünyanın döyünən nöqtələrindən biridir, burada stabilliyin olmasında böyük dövlətlər, ümumilikdə isə dünya maraqlıdır"



toni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub. Görüş zamanı bir sıra vacib məsələlər müzakirə olunub. Bu görüşün keçirilməsini necə qiymətləndirirsiniz?

-Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Anton Blinkenin bu görüşdə moderatorluq etməsi Cənubi Qafqazda problemin kökündən həll edilməsində dünya dövlətlərinin marağını göstərir. Tək ABŞ deyil, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putinin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə görüşlərin də şahidi olduq. Cənubi Qafqaz dünyanın döyünən nöqtələrindən biridir. Burada stabilliyin olmasında böyük dövlətlər, ümumilikdə isə dünya maraqlıdır. Burada strateji neft-qaz xətləri keçir, Şərqlə-Qərbin kəsişdiyi nöqtədir, Avropanın və ABŞ-ın kəskin münasibətlərdə olduğu İranla sərhəd bölgədir. Bu baxımdan, problemin həllinə səy göstərirlər. Problemin həllində böyük dövlətlərdən, güc mərkəzlərindən daha böyük qətiyyət istərdik. Onlar məsələni axır ki, öz adı ilə çağırırlar. Necə ki, 30 il ərzində Ermənistan işğalçı adlandırılmadı. Əgər bu edilsə idi, işğal uzun

taya qoyması, tarixi faktları sadalaması, Ermənistanın əsassız ittihamlarını darmadağın etməsi Azərbaycanın haqq işini bir daha dünyaya göstərdi.

-Tarixdə ilk dəfədir ki, Münxen Təhlükəsizlik Konfransında Azərbaycanın, Ermənistanın və Gürcüstanın rəhbərləri bir platformada görüşdülər. Gələcəkdə belə görüşlər keçirilə bilərmi?

-Bu fakt Cənab Prezident tərəfindən bildirildi. Bu onu göstərir ki, Azərbaycan Prezidenti regionun tarixini yaxşı bilir. İstənilən vacib məqamı vurğulayır. İlk dəfə idi ki, üç rəhbər birlikdə görüşdü. Belə görüşün bundan sonra mütəmadi olması və regiondan kənarda deyil, elə regionun özündə keçirilməsi tamamilə məqsədəuyğun olardı. Regionun ümumi razılığa gəlməkdən başqa çıxış yolu yoxdur. Sərhəd toxunulmazlığına hörmətlə yanaşmaq, bir-birinin maraqlarını nəzərə almaq, beynəlxalq hüquq normalarını əsas götürmək regionun inkişafına və əməkdaşlığa kömək edə bilər. Azərbaycan bu istiqamətdə öz fəaliyyətini göstərir. Gürcüstan tərəfdən də bunu görürük. Biz bunu Ermənistandan da gözləyirik. Ermənistan isə sülh müqaviləsinin imzalanmasını uzadır və regiona başqa siyasi mərkəzlərin silahlı qüvvələrini yerləşdirir. Həmçinin, Zəngəzur dəhlizinin açılmasına mane olur. Bununla belə, gec-tez Ermənistan reallığı qəbul etməli, Azərbaycanın təklif etdiyi, o cümlədən, onun da marağında olan təklifləri qəbul etməlidir.

şlərə gəlməkdən imtina edirlər, gah da əsassız tələblər irəli sürürlər. Son dövrlər Avropa İttifaqının silahlı qüvvələr kontingentini öz ərazisində yerləşdirməsi isə heç də sülhə xidmət edən məsələ deyil. Prinsip etibarı ilə bu məsələdə gedişat var. Bunun isə daha sürətli və konkret nəticəsinin olmasını istərdik.

-Münxendə keçirilən görüş zamanı Ermənistan-Azərbaycan sərhədində ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrinin yaradılması təklif olundu. Bu da mühüm məsələ idi. Bu təklifi necə dəyərləndirirsiniz?

-Bu məsələ sülh müqaviləsinin imzalanması ilə paralel getməlidir. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü müqavilə ilə tanıyarsa, daxili işlərimizə qarışmırsa, bir neçə istiqamətdə sərhəd-keçid məntəqələrini qurmaq olar. Bu məsələdə Azərbaycan tərəfindən hər hansı problem yoxdur. Gec-tez tərəflər sülhə gəlməli, gediş-gəliş və birgə layihələr olmalıdır. Ermənistan 30 il bu şansını itirdi. Amma bundan sonra da gec deyil.

-Fevralın 21-i saat 20:45-dən fevralın 22-si saat 01:20-dək Azərbaycan Ordusunun mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən atəşə tutulub. Münxen görüşündən sonra qarşı tərəfin sərhəddə vəziyyəti gərginləşdirməkdə məqsədi nədir?

-Bu, qəsdən törədilmiş hadisədir. Avropa İttifaqının məhdud kontingentinin Ermənistanda yerləşməsindən sonra onlar süni surətdə rəy yaratmağa çalışırlar. Şübhəm yoxdur ki, onlar özlərinin törətdikləri silahlı tərribatı Azərbaycanın üzünə yıxmağa çalışacaqlar. Burada məqsəd sülh müqaviləsinin imzalanmasını uzatmaq və gərginliyi saxlamaqdır. Ancaq bu addımlar onlara heç bir xeyir gətirməyəcək. Azərbaycan öz ərazisi daxilində suveren hüquqlarını həyata keçirmək hüququna malikdir. Eyni zamanda, Azərbaycan istənilən tərribata qarşı ən kəskin cavabını verəcək. Kim də bilməse, Ermənistan bunu çox yaxşı bilir.

Anar Kəlbəyev

Azərbaycanın bölgələrində ətin bir kiloqramının qiyməti 12-13 manatdan 14-15 manata qalxıb. Məsələn, Cəlilabadda satıcılar ölkə tv-lərinə bildırıblər ki, bir neçə gündür bazarda mal və quzu ətinin qiymətində 1-2 manat artım olub. Səbəb isə diri aldıqları mal-qaranın qiymətinin baha olmasıdır. Tovuzda isə yalnız xırdabuynuzlu heyvanların ətinin satış qiymətində bahalaşma müşahidə olunur. Belə ki, əvvəlki qiymətə nisbətən bir kiloqram quzu ətinin qiymətində 2-3 manat artım var. Satıcılar mövcud vəziyyəti təsərrüfat sahiblərinin diri heyvanı baha satması ilə əlaqələndirirlər.

Bənzər mənzərə Bərdədə də müşahidə olunur. Bu bölgədə satıcılar ətin bahalaşmasını ot və yemlə əlaqələndirərlər də, bəziləri hazırda heyvanların azlığını səbəb göstərir. Satıcıların sözlərinə görə, qiymət artımı satışa da ciddi təsir göstərib. Bildirilir ki, bahalaşma tələ-

Burada möhtəkirlərin ənənəvi "xəstəliyi"nin rolunu danmaq olmaz. Söhbət bayramqabağı ətə tələbatın artmasından və bunu fürsət bilən işbazların "qaz vurub qazan doldurmaq" fikrinə düşməsindən gedir. Hətta iddialar bu yöndədir ki, ət bazarında söz sahibi olanlar Novruz

Azərbaycanda ətin qiyməti hər keçən gün daha çox insan üçün elçatmaza çevrilir?

Bu günlərdə mövzu ilə bağlı danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev demişdi ki, ölkəmiz özünü mal ətə ilə 90 faiz təmin edə bilər. Onun sözlərinə görə, ölkə əhalisi 100 faiz qoyun ətə ilə təmin olunur. Sitat: "Bir məhsulun qiyməti cüzi artan kimi digər məhsulların da qiyməti artır, göy-göyerti də bahalaşır. Bəzi işbazlar bunu öz şəxsi mənfəətləri üçün edirlər. Ola bilər ki, gömrükdə bir-iki gün nəsə problemlər olsun. Bu əsas vermir ki, birdən-birə ətin qiyməti bu

Bayramqabağı növbəti qiymət artımına hazırlıq gedir

Azərbaycanda ətə daha da bahalaşdırmaq istəyənlər kimlərdir? - İlginc təfərrüatlar...



batın azalmasına səbəb olub.

Nəticədə yaxın günlərdə Bakı, Sumqayıt və Abşeronda da ətin qiymətində artım olacağına dair proqnozlar yüksəlib. Belə ki, paytaxtda ətə satışını ilə məşğul olanların sözlərinə görə, yazqabağı olduğundan artıq rayonlarda ətlik mal-qoyun qalmayıb. Quzu tapmaq isə ümumiyyətlə mümkün deyil. Bu da qiymətlərin bahalaşmasına təsir göstərəcək.

Eyni zamanda bildirilir ki, əvvəllər Ukraynadan mal-qara gətirildiyi üçün qışın son aylarında ətin qiymətində bahalaşma özünü o qədər də biruzə vermirdi. Üstəlik, Gürcüstandan da Azərbaycana əvvəlki qədər mal-qoyun gətirilmir. Bu da yerli bazarda qıtlığa və dolayısı ilə bahalaşmaya yol açır.

Lakin Azərbaycanda ətin bahalaşmasını yalnız obyektiv səbəblərlə izah etmək çətinidir.

bayramına 1 aydan da az qaldığı indiki günlərdə mal bazarlarına çıxardıqları ətlik heyvanların sayını kəskin azaldıblar. Məqsəd həmin heyvanları bayram ərəfəsində və daha yüksək qiymətə satmaqdır.

Paytaxtdakı qəssablar da bunu gizlətmirlər. Üstəlik, əlavə edirlər ki, əgər belə davam etsə, rayonda ətin qiyməti nə qədər artıbsa, ən azı, bir o qədər və daha artıq bahalaşma Bakıda olacaq.

Onu da unutmayaq ki, Kənd Təsərrüfatı Nazirliyi bir müddət əvvəl 2022-ci ildə Azərbaycanda heyvandarlıq məhsullarının istehsalında artım qeydə alındığını açıqlamışdı. Bildirilmişdi ki, 2021-ci illə müqayisədə ölkədə ət istehsalı (diri çəkiddə) 3% artıb. 2023-cü ilin yanvar ayında isə diri çəkiddə ət istehsalında 2,8 faiz artım müşahidə olunub. Belədən hansı məntiqlə

qədər bahalaşsın. Bunu çox vaxt sahibkarlar məqsədli şəkildə, özləri edirlər. Azərbaycanda heyvandarlığın inkişafı xeyli yüksəkdir. Ət və süd məhsulları da tələbatı uyğundur. Nədənse, insanların cibinə girərək ajiotaj yaradırlar".

Deməli, ortada obyektiv səbəblərlə yanaşı, möhtəkirliyin də olduğu şübhə doğurmur. Belədən aidiyyəti qurumların üzərinə ciddi vəzifələr düşür. Onlar ət bazarında bahalaşmanı "süni qiymət artımı" adlandırmaqla, işbazlara ənənəvi xəbərdarlıqla kifayətlənməməlidirlər. Novruz bayramı ərəfəsində ətin qiymətində proqnozlaşdırılan və sadə vətəndaşın cibini "soymağa" hesablanan təşəbbüslərə qarşı indidən hərəkət keçməlidirlər.

Bundan başqa, əgər Azərbaycana indiyə qədər mal-qaranın gətirildiyi ölkələrdən əvvəlki qədər idxal mümkün deyilsə, yeni bazarlar barədə düşünməyin vaxtı çatmayıbmı?

Ən əsası, yerli istehsalı bağlı ortaya konkret mövqə qoyulmalıdır. İlk növbədə buna aydınlıq gətirilməlidir - əgər ölkədə daxilində heyvandarlıq məhsullarının istehsalı artan tempdə davam edirsə, tələbatı uyğun ət və süd məhsulları istehsal olunursa, qiymətlər niyə artır, nə üçün möhtəkirlərin ortada bu qədər rahat "at oynatmasına" imkan verilir? Yox, əgər yerli istehsalı dair rəsmi statistik göstəricilər reallığı əks etdirmirsə, onda başqa bir suala cavab axtarılmalıdır: həmin rəqəmləri kimlər və nə üçün şişirdirlər, eləcə də istehsalı tələbatı uyğunlaşdırmaq üçün hansı təcili və təsirli tədbirlər görülməlidir?!

Mövzu ətrafında araşdırmalarımız davam edəcək...

Sənan Mirzə

DYP-dən sürücülərə plyonka xəbərdarlığı

Sabahdan etibarən nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minir.

"Unikal" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, yeni qaydalara əsasən, nəqliyyat vasitələrinin küloyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə istehsalçı zavod tərəfindən quraşdırılmış günlüklərin hündürlüyü səviyyəsində, nəqliyyat vasitələrinin konstruksiyasında günlüklər nəzərdə tutulmadıqda isə 15-sm-dən çox olmamaq şərtiə plyonka çəkilməsinə yol verilir.

"Eləcə də nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə aşağıdakı örtüklərin çəkilməsinə yol verilir:

- Minik avtomobillərində - plyonka çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına;

- Yük avtomobillərində, avtobuslarda, mikroavtobuslarda, trolleybuslarda və tramvaylarda - plyonka çəkilməsinə (sərnişindaşıma fəaliyyətində istifadə olunan avtobuslar və mikroavtobuslar istisna olmaqla), jalüzlərin quraşdırılmasına və ya pərdə asılmasına.

Bu qaydada nəzərdə tutulan hal istisna olmaqla, nəqliyyat vasitələrinin küloyə qarşı olan ön şüşələrinə, habelə sürücüdən solda və sağda yerləşən ön qapıların şüşələrinə örtüklərin çəkilməsinə yol verilmir.

Nəqliyyat vasitələrinin küloyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda, nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə çəkilən örtüklərin işıqburaxma qabiliyyətinin həddi məhdudlaşdırılıdır.

Plyonka şüşələrə içəri tərəfdən çəkilməli, jalüz və pərdələr pəncərələrə müvafiq olaraq içəri tərəfdən quraşdırılmalıdır.

Bütün sürücülərin diqqətinə çatdırmaq istərdik ki, nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydasının pozulması Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur", - deyər məlumatda qeyd olunub.

"Bu, öncəki illə müqayisədə 53,3 % çoxdur" - Nazir



2022-ci ildə daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 24,8 milyon manat daxil olub.

"Unikal" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cəbbarov özünün "Twitter"də yazıb.

Nazir bildirib ki, bu, öncəki illə müqayisədə 53,3 % çoxdur.

M.Cəbbarov qeyd edib ki, büdcə gəlirlərinin formalaşmasında dövlət əmlakının idarəedilməsi sahəsindən daxilolmaların rolu artır.

Avtomobil daşımaları haqqında saziş imzalandı

Azərbaycan, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında saziş imzalanıb.

"Unikal" xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev paylaşım edib.

"Ölkəmizdə səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət naziri Leo Dokerti ilə görüşdük. "Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında Saziş" imzalandı. Saziş iki ölkə arasında qarşılıqlı ticarətin artımı üçün yüklərin rəvan hərəkətinə əlverişli şərait yaradacaq.", - deyər nazir vurğulayıb.



"Tikinti şirkətlərini binalarınızdan qovun" - Hüquqşünas

"Mənzil Məcəlləsinə görə, çoxmənzilli binaları sakinlərin ümumi yığınağı idarə etməlidir. Lakin tikinti şirkətləri buna imkan vermir. Sakinlərin savadsızlığı və birləşməyi bacarmamasından istifadə edərək binanı idarə etməyə və sakinlərdən pul sovrmağa davam edirlər".

"Unikal" xəbər verir ki, bunu hüquqşünas Əkrəm Həsənov deyib. O bildirib ki, onlara ödəniş etməyən sakinlərə zülm edir, məhkəməyə müraciət edərək ödəniş də tələb edirlər.

"Əksəriyyət elə düşünür ki, guya çoxluğa malik olmayan sakinlər məhkəməyə müraciət edə bilməz. Bu yanaşmanı alt-üst etmək üçün yaşadığım binadan başladım. Binanı guya sakinlərin çoxu ilə müqavilə bağlamış Novruz Zeynalov adlı tikinti maqnatına məxsus "Komfort Yaşam" MMC idarə edir. Halbuki, ümumi yığınağın və ya bələdiyyənin qərarı olmadan sakinlərlə müqavilə bağlanıla bilməz. Çünki söhbət binanın ümumi mülkiyyətdə olan əmlakının idarə edilməsindən gedir. İddia tələbimi də sırf bunun üzərində qurdum.

Xətai Rayon Məhkəməsi (hakim Aygün Həsənova) iddianı təmin etmədi. 10 fevral 2023-cü il tarixdə isə Bakı Apellyasiya Məhkəməsi hakim Xumar Mərdanovanın sədrliyi ilə qərara aldı ki, ümumi yığınağın iradəsi olmadığı üçün "Komfort Yaşam" MMC binanı qanunsuz idarə edir, buna görə də binadan çıxarılmalı və onun idarəetməsindən kənarlaşdırılmalıdır. Düzdür, məhkəmə indiyədək guya faktiki xidmət göstərdiyi üçün MMC-yə ötən dövr üçün ödənişlərin edilməsi qənaətində də qaldı. Yanlış mövqedir, çünki binanı zəbt etmiş şəxsə hansı ödənişdən söhbət gedə bilər axı! Amma bu, əsas məsələ deyil. Əsas odur ki, ölkədə ilk dəfə cəmi bir neçə (dörd) sakinin iddiası ilə tikinti şirkəti idarə ediyi binadan çıxarılacaq.

Yəqin ki, tikinti şirkəti Ali Məhkəməyə şikayət edəcək. Amma bu, artıq heç nəyi dəyişə bilməz. Düzgün yaşama öz təşəkkülünü tapacaq. Bu qətnamə digər binaların sakinləri üçün örnək olacaq. Odur ki, tikinti şirkətlərini binalarınızdan qovun, idarəetməni öz əlinizə alın".

Mərkəzi Bankda maliyyə-bank sektoru müzakirə edildi

Azərbaycan Mərkəzi Bankında (AMB) qlobal iqtisadi meyillərin maliyyə-bank sektoruna təsirləri müzakirə edilib.



"Unikal" xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazimov özünün "Twitter" hesabında yazıb.

"Mərkəzi Bankda ölkədə fəaliyyət göstərən banklarının rəhbərləri ilə növbəti görüşümüz oldu. Görüşdə son makroiqtisadi meyillər və proqnozlar, həmçinin 2022-ci il üzrə bank sektorunun yekunlarına dair təqdimatlar keçirildi.

Təqdimatlar zamanı qlobal makroiqtisadi proseslər, inflyasiya, faiz dəhlizinin parametrlərinin pul bazarına təsiri, eyni zamanda bank sektoru üzrə 2022-ci ilin nəticələri, son qlobal iqtisadi meyillərin maliyyə-bank sektoruna təsirləri və digər aktual məsələlər müzakirə edildi", - T. Kazimov qeyd edib.

Son günlər cəmiyyətdə geniş əks-səda doğuran bir xəbər yayıldı. Xəbərdə deyilirdi ki, 2016-2021-ci illərdə Bakı Slavyan Universitetinin rektoru olmuş Nurlana Əliyeva həmin universitetin sabiq şöbə müdiri, dosent, hazırda barəsindəki cinayət işi ilə əlaqədar hakim qarşısına çıxarılan Dürdanə Əliyevadan şikayət edib. Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda bildirilib.

İş materiallarında göstərilib ki, Nurlana Əliyeva Dürdanə Əliyevadan Baş Prokurorluğa, eləcə də Elm və Təhsil Nazirliyinə şikayətlər edib. Şikayətdə Dürdanə Əliyevanın qul-

suz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb. D.Əliyeva isə bütün bu əməllərdə sadəcə vasitəçi olduğunu qeyd edib. O da ilginçdir ki, məhkəmə sabiq rektorun məhkəməyə məcbur gətirilməsi ilə bağlı qərar qəbul edib, ancaq... N.Əliyeva qərar müzakirə olunan vaxt ölkədən çıxıb? Niyə? Bu da başqa bir müəmmədir...

Lakin professor titullu sabiq rektorun cadu ilə bağlı iddiası o qədər ağılaşmazdır ki, tələbələrden yığılan pulların mənimsənilməsindən et-

dərsləyini!) müəllifi olduğu yazılmış bir şəxsin ona cadu edildiyinə inanması, hətta bu səbəbdən xəstəlik keçirdiyini söyləməsi həm gülümləndir, həm ağlamlalı...

Gülüməlidir, çünki cadu-piti kimi şeylərə artıq yeni doğulan uşaqları belə inandırmaq çətindir.

Ağlamlıdır, çünki Nurlana xanıma bu dünyagörüşlə düz 5 il boyunca ölkənin aparıcı universitetlərindən biri, minlərlə tələbənin taleyi həvalə edilmişdi.

Bəzən biz mətbuatda, sosial şəbəkələrdə falçıların, cadugərlərin qurbanı olan vətəndaşlar barədə oxuyuruq. Ələm uçurmaq, cin çıxarmaq kimi xürafatın, cəhalətin nişəni sayılan halların şahidi oluruq. Oxuyuruq, şahidi oluruq, sonra da

Nurlana Əliyevanın absurd iddiasının pərdəarxası

Universitet rektoru olmuş professor da caduya inanırsa, başqalarından nə umuruq?



luq mənafeyindən istifadə edərək tələbələrden aldığı pulları mənimsədiyi qeyd olunub.

Və ən ilginç məqam: sabiq rektor keçmiş şöbə müdirini ona cadu etməkdə günahlandırıb. Bununla da kifayətlənməyərək cadunun təsirindən xəstəlik keçirdiyini deyib!

Əslində şikayətdə xüsusi diqqət çəkməli olan məqam D.Əliyevanın qulluq mənafeyindən istifadə edərək tələbələrden aldığı pulları mənimsədiyi barədə iddiadır. Belə çıxır ki, Nurlana xanım onun rektorluğu zamanında tələbələrden qanunsuz pullar toplandığını etiraf edir. Bu etiraf kifayətlənməyərək ortaya düşündürücü başqa bir sualın çıxmasına mane olur. Həmin sual çox sadədir: D.Əliyeva mənimsədiyi həmin pulları əslində kimə çatdırmalı imiş?

Yeri gəlmişkən: Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb. Nəticədə onun qanun-

diyi şikayət, eləcə də məhkəməyə məcburi gətirilməsi barədə qərar çıxarıldığı vaxtda ölkəni tərk etmək ehtiyacı duyması kimi məqamlar onun "kölgəsində" qaldı. Cəmiyyət oturub başqa bir sual üzərində baş sındırmalı oldu: doğrudanmı, universitet rəhbəri olmuş, tərcümeyi-halında "filologiya elmlər doktoru, professor" yazılmış bir alim cadu-piti kimi xürafat "terminlərinə" inanır?

Üstəlik, Nurlana xanım ədəbiyyatşünasdır, bu sahədə elmi iş müdafiə edərək professorluqadək yüksəlib, lakin belə çıxır ki, o, Azərbaycan şair-yazıçılarının ən azı Axundovdan, Seyid Əzim Şirvanidən bu yana xürafatla mübarizəsindən, saxta dini ehkamlarla mübarizəsindən xəbərsizdir. Nə Əbdürrəhim bəy Haqverdiyevi düzəməli oxuyub, nə Sabiri, nə Mirzə Cəlili. Bəlkə də, oxuyub, ancaq onda da ya oxuduqlarını anlamayıb, ya da yanlış anlayıb. Hər bir halda professor elmi dərəcəsi daşıyan, universitet rektoru olmuş, tərcümeyi-halında 200-dən artıq elmi-publisistik məqalənin, 15 kitabın, o cümlədən, iki dərsliyin (bəli, bəli, iki

haqlı şəkildə qəzəblənirik, təəssüflənirik ki, XXI əsrdə hələ də belə xoşagəlməzliklər yaşanır.

Lakin indi ortaya istər-istəməz sual çıxır: universitet rektoru olmuş professor da caduya inanırsa, başqalarından nə umuruq, cəmiyyətin savadsız, yaxud dünyagörüşü dar təbəqəsindən niyə inciyib küsürük?!

P.S. Bəzilərinin fikrincə, Nurlana Əliyevanın absurd iddiasının başqa bir gülümlə-ağlamlı səbəbi var. Belə ki, cadu məsələsini ortaya atmaqla guya o, Dürdanə Əliyeva üzərində psixoloji basıq yaratmaq, sabiq şöbə müdirini özünə qarşı ittihamlardan çəkəndirmək, eyni zamanda məhkəmənin diqqətini fərqli istiqamətə yönəltmək istəyir. Əgər həqiqətən belədirsə bu da gülümləndir - ona görə ki, sabiq rektorun ağına başqa bir düzəməli, onun cəmiyyətdə ironiya obyektinə çevirməyəcək metod gəlməyib; ağlamlıdır ona görə ki, həm məhkəmənin, həm də ümumilikdə ictimaiyyətin belə bir anormallığa inana biləcəyini düşünüb...

Gənclər və idman nazirinin sabiq müavini İntiqam Babayev artıq üç aydır ki, yeni vəzifədə çalışır. Bu onun nazir müavini postunu itirdikdən sonra ikinci iş yeridir.

Xatırladaq ki, hazırda 49 yaşlı olan Babayev 2000-ci ildən 2021-ci ilin noyabrına qədər gənclər və idman nazirinin müavini vəzifəsində işləmişdi. İlyarım öncə bu postdan kənarlaşdırılan Babayev dörd ay sonra - 2022-ci ilin martında Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş sektorunun müdiri təyin edilmişdi. Lakin o həmin vəzifədə vur-tut 8 ay qərar tuta bildi və ötən ilin dekabrında işindən azad edildi.

Həmin vaxt bunun səbəbləri barədə hər hansı bilgi yox idi.

"Unikal"ın əldə etdiyi məlumata görə, Babayev Nazirlər

zırda paytaxtda icra hakimiyyətinin başçısı postu boş olan rayon yoxdur. Ehtimal ki, Babayev yaxın vaxtlarda Bakı rayonlarından hər hansı biri vəzifəsindən azad edilərsə onun yerinə təyinat almaq fikrindədir. Onun yeni vəzifə arzusu yalnız paytaxt rayonları ilə məhdudlaşmır. Sabiq nazir müavini əyalət rayonlarından birinə də icra başçısı olaraq göndərməyi çox istəyirdi.

Lakin Gənclər və İdman Nazirliyində (AGİN) yüksək post tutarkən, həmçinin bu vəzifədən kənarlaşdırıldıqdan sonra bərsində çoxsaylı korrupsiya ittihamları səsləndirilən İntiqam müəlliminin sözügedən istəyinə çatacağı az ehtimal edilir. Məsələ burasındadır ki, sabiq nazir müavininin bu postu tutduğu müddətdə çoxsaylı nöqsanlara yol verdiyi bildirilirdi. Misal üçün, AGİN-də QHT-lərlə və idman federasiyalarla işi kurasıya

Hesablama Palatasının yoxlamaları nəticəsində ortaya çıxan maliyyə pozuntuları ilə təsdiqini tapmışdı. Həmin pozuntular fonunda GİN-in iki sabiq nazir müavininin (İntiqam Babayev və İsmayıl İsmayılov) özlərinə dəbdəbəli həyat və geniş biznes qurduğu barədə xəbərlərə təəccüblənməmək lazımdır. Təəccüb doğuran aşkarlanan pozuntulara baxmayaraq bu eks nazir müavinlərindən birinin aşağı rəndə da olsa yeni vəzifələrə təyinat almasıdır. Halbuki istər Babayev, istərsə də İsmayılov vəzifələrindən azad edildikdən, xüsusilə də Hesablama Palatasının GİN-də ciddi pozuntular aşkarlamasından sonra bərlərindəki korrupsiya iddiaları səbəbilə onların həтта hüquqi məsuliyyətə cəlb ediləcəyi təxmin edilirdi...

Onu da deyək ki, icra başçısı olmağı çox istədiyi deyilən İ.Babayev yerli idarəetməyə

İntiqam Babayevin yeni vəzifə arzusu

Sabiq nazir müavini hansı posta can atır?



Kabinetindəki vəzifəsinə dırnaqarası yanaşmış. O, işə nadir hallarda gəlmiş. Bu işə böyük ehtimalla 21 il nazir müavini kimi yüksək post tutan Babayevin sektor müdiri kimi aşağı vəzifəni özünə sığışdırmaması ilə bağlı olub. Nəticədə cəmi 8 aydan sonra yenidən işsiz qalmağa üstünlük verib.

Cəmi bir ay sonra - bu il yanvarın 5-də isə o, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri təyin edilib.

Başqa bir iddiaya görə, 49 yaşlı sabiq nazir müavini hazırkı postunda da çox qalmaq fikrində deyil və yenidən yüksək vəzifə arzusundadır. O, Bakı rayonlarından birinə icra başçısı təyinatı almağa ümid edir və bunun üçün nəbz yoxlayır. Ha-

edən Babayevin hansısa (!) səbəbdən bir neçə deputatın himayəsindəki qeyri-hökumət təşkilatlarını böyük bir "səxavət"lə maliyyələşdirdiyi bildirilirdi. Mediada həmin deputatların adları da sadalanmış, lakin qəribədir ki, nə həmin millət vəkili, nə də Babayev bu iddialara münasibət bildirmək ehtiyacı hiss etməmişdilər.

Bundan başqa, eks-müavinin yenə eyni vəzifədə olarkən ayrı-ayrı şəhər və rayonlarda yaradılan Gənclər Evlərini də nəzarətində saxladığı deyilir və əlavə edilirdi ki, həmin Gənclər Evlərinin fəaliyyətinin maliyyələşdirilməsi adı altında böyük məbləğdə pullar "silinib". Vəzifədə olduğu müddətdə iri məbləğdə pulların təyinatı üzrə xərclənmədiyinə dair iddialar

yad kadr deyil. O, 1999-2000-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri vəzifəsində çalışmış.

Qeyd edək ki, Azərbaycanda uzun illər yüksək post tutan şəxslərin bu vəzifələrini itirdikdən sonra yenidən etimad qazanması və başqa bir yüksək post təyinat almasına təcrübədə bir o qədər də rast gəlinmir. Belə eks məmurlar daha çox elmi fəaliyyətə yönəlir, hansısa universitet, ya da Elmlər Akademiyasında vəzifə alır, ümumiyyətlə isə kölgədə qalırlar. İ.Babayevlə bağlı necə olacağına, bərsindəki iddiaların özünü doğruldub-doğrultmayacağına gəlincə, bunu yəqin ki, zaman göstərəcək...

Sənən Mirzə

Ombudsmandan Xocalı soyqırımını bəyanatı



Azərbaycanın İnsan Hüquqları Üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

"Unikal" xəbər verir ki, bəyanatda deyilir: "Ötən əsrin ən böyük faciələrindən biri kimi tarixdə iz salan Xocalı soyqırımını erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımını siyasətinin ən qanlı səhifələrindədir. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri sovet ordusunun Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinin dinc əhalisini kütləvi şəkildə qətlə yetirmək məqsədilə silahlı hücumu keçdi. Yeddi min nəfər əhalisi olan bu şəhər yerlə yeksan edildi, sakinləri soyqırımına məruz qaldı.

Bu soyqırımını törədərkən erməni şovinistlərinin əsas məqsədləri əhalini qəddarcasına öldürməklə yanaşı, Azərbaycanın qədim dövrlərinə aid tarixi və mədəni abidələrə malik bir şəhəri olan Xocalı da yer üzündən silməkdir.

Beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn norma və prinsipləri heçə sayılaraq dinc əhaliyə, xüsusilə də ahıl şəxslərə, qadınlara, uşaqlara qarşı ən amansız qətl üsullarından istifadə edilmişdir. Nəticədə 613 nəfər, o cümlədən onlardan 106 nəfər qadın, 63 nəfər uşaq və 70 nəfər ahıl şəxs xüsusi qəddarlıqla öldürülmüş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 132 uşaq valideynlərdən birini itirmiş, 487 nəfər ağır yaralanmış, 1275 nəfər girov götürülmüşdür, onlardan 150 nəfərin taleyi isə naməlumdur. Soyqırım zamanı öldürülənlərdən 56 nəfəri ağılsızlaşmış şəkildə xüsusi qəddarlıqla qətlə yetirilmiş, insanlar diri-diri yandırılmış, onlara dəhşətli işgəncələr verilmişdir.

Etnik təmizləmə və nifrət zəminində törədilən Xocalı soyqırımını və işğalçı Ermənistanın torpaqlarımızda törətdiyi digər müharibə cinayətləri nəticəsində insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud beynəlxalq sənədlərdə təsbit olunmuş hüquq və azadlıqlar, o cümlədən insanların yaşamaq hüququ kobud və kütləvi surətdə pozulmuşdur.

Xocalı soyqırımını zamanı 1949-cu il Cenevrə Konvensiyalarının, "Soyqırımını cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyasının, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın, "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə" Konvensiyasının, "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Konvensiyasının, "Uşaq hüquqları haqqında" Konvensiyasının müddəaları ciddi şəkildə pozulmuşdur.


Xocalı soyqırımına ilk dəfə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ölkə Parlamenti tərəfindən siyasi-hüquqi qiymət verilmiş, 26 fevral tarixi Xocalı Soyqırımını Günü elan olunmuş və törədilən cinayətin beynəlxalq ictimaiyyətə çatdırılması, təqsirkarların ədalət mühakiməsinə verilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.

Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi "Xocalıya ədalət" beynəlxalq kampaniyası Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsində olduqca mühüm rol oynayır. Həyata keçirilən məqsədyönlü fəaliyyət nəticəsində 17 dövlətin qanunvericilik orqanı, həmçinin ABŞ-nin 24 ştatı, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı tərəfindən Xocalıda dinc əhalinin qətləməsinə pisləyən və bunu soyqırımını və insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən çoxsaylı qətnamə və qərarlar qəbul edilmişdir.

Hazırda da Ermənistanın davamlı olaraq həyata keçirdiyi terror siyasəti, xüsusilə də işğaldan azad edilmiş torpaqlarımıza minaların basdırılması və bunun nəticəsində mülki şəxslərin həlak olması və ya ağır yaralanması ilə bağlı məlumatların dünyaya çatdırılması istiqamətində Azərbaycan dövləti bütün zəruri addımları atmağa davam edir.

Ədalətin bərpası və insanlığa qarşı yönəlmiş bu kimi soyqırımını aktlarının təkrarlanmaması üçün dünya dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən Xocalı soyqırımına və Ermənistanın törətmiş olduğu digər müharibə cinayətlərinə beynəlxalq siyasi-hüquqi qiymət verilməli, törədilmiş soyqırımının günahkarları beynəlxalq məhkəmə qarşısında cavab verməli və bu istiqamətdə qəti tədbirlər görülməlidir".

Qeyd edək ki, bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.



Soyqırma apararı yol... - Bağanis Ayrım qatliamı

Fevral ayının 26-da XX əsrin ən dəhşətli və qanlı faciələrindən hesab edilən Xocalı soyqırımının 31 ili tamam olur. Bu qanlı hadisə azərbaycanlılara qarşı törədilən ən dəhşətli soyqırımlardan biri olmuşdur. Buna baxmayaraq, Xocalı soyqırımından əvvəl də ermənilər azərbaycanlılara qarşı dəfələrlə soyqırım törədiblər.

Bunlardan biri Bağanis Ayrım soyqırımıdır. Bu soyqırım ermənilər tərəfindən 1990-cı il martın 24-də Qazax rayonunun Bağanis Ayrım kəndində törədilib.

Həmin tarixdə erməni silahlıları rus hərbiçilərinə məxsus hərbi texnikadan istifadə edərək Qazaxın dağlıq kəndi olan Bağanis Ayrıma hücum ediblər. Hücumda kənd sakinləri 1915-ci il təvəllüdü Əsliyev Dədəkişi Bayram oğlu və onun ailə üzvləri - 1923-cü il təvəllüdü Əsliyeva Pakizə Qulu qızı, 1959-cu il təvəllüdü Əsgərova Havaxanım Dədəş qızı, 1963-cü il təvəllüdü Adıgözəlova Alya Dədəş qızı, 1990-cı təvəllüdü Adıgözəlov Hafiz Ramiz oğlu, onların həmkəndlisi, 1942-ci il təvəllüdü Məhərrəmov Alməmməd Gülməmməd oğlu və xidməti vəzifəsini həyata keçirən 1965-ci il təvəllüdü polis əməkdaşı Məmmədov Məcid Oqtay oğlu odlu silahlarla qəsdən qətlə yetiriliblər. Ermənilər Adıgözəlov Mülkədar İsrail oğlunu və polis əməkdaşı Əhmədov Zireddin Musa oğlunu isə yaralayılıblar.

Əsliyevlər ailəsinin 5 üzvü işgəncələrlə qətlə yetirildikdən sonra üstlərinə benzin tökülərək yandırılıblar. Alməmməd Məhərrəmov isə həyatındakı ot tayasına atılaraq diri-diri yandırılıb. Qətlə yetirilənlər arasında ən yaşlısı 75 yaşlı Dadaş Əsliyev, ən kiçiyi isə 39 günlük Hafiz olub.

Bağanis Ayrım kəndinə hücum etməklə ermənilər Qarabağ müharibəsinə səbəb olan beynəlxalq hüquq prinsipini - Azərbaycanın ərazi bütövlüyünü pozub və təcavüz aktı törədiblər.

Bağanis Ayrım kəndinin coğrafi mövqeyinə nəzər salsaq görərik ki, kənd xüsusi strateji əhəmiyyətə malikdir. Belə ki, kənd İcevan-Noyambəryan avtomobil yolu üzərində yerləşir. Ermənilər gələcəkdə daha rahat hərəkət etmələri üçün bu kəndin işğalını xüsusi plan əsasında həyata keçiriblər.

Qeyd edək ki, 648 nəfər əhalisi olan Bağanis Ayrım kəndi Qazax rayonunun Aşağı Əskipara, Quşçu Ayrım, Xeyrimli və Məzəm kəndləri ilə həmsərhəddir. Əhalisi əsasən əkinçilik və heyvandarlıqla məşğul olan kəndin əsrarəngiz təbiəti, saysız-hesabsız bulaqları olub. Hazırda Bağanis Ayrım kəndindən olan məcburi köçkünlər Qazax rayonunun digər kəndlərində məskunlaşıblar.

Bir sözlə, Bağanis Ayrım soyqırımı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının başlanğıcı oldu.

Məleykə Abbaszadə ilə bağlı ilginç iddia

70 yaşı tamam olan DİM sədri də təqaüdə göndəriləcək?

Yola salmaq üzrə olduğumuz həftə Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadənin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalandı. O, Azərbaycan Respublikasında təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə bu ordenə layiq görülüb.

Xatırladaq ki, fevralın 23-də Məleykə xanımın 70 yaşı tamam olub. 1994-cü ilin avqust ayında Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sədrinin birinci müavini təyin edilən Abbaszadə 2000-ci ilin oktyabr ayından sədr postunu tutur.

2016-cı ilin aprelində TQDK ləğv edilərək Dövlət İmtahan Mərkəzi yaradılıb. Publik hüquqi şəxs kimi fəaliyyət göstərən DİM-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr, 2 sədr müavini və ictimai əsaslarla fəaliyyət göstərən 4 nəfər üzvdən ibarət tərkibdə Direktorlar Şurası yaradılıb. Şuranın sədri postu da M. Abbaszadəyə həvalə olunub. Bir sözlə, TQDK DİM-ə çevrildikdən sonra da Məleykə xanıma etimad göstərilir.

Bu isə səbəbsiz deyil - o, ölkədə imtahanların təşkilində ən təcrübəli şəxs sayılır.

Lakin DİM sədrinin "Şərəf" ordeni ilə təltif olunması onun yaşı ilə əlaqədar təqaüdə göndəriləcəyinə dair ehtimalların ortaya çıxmasına səbəb olub. Hərçənd, Abbaszadənin daha çox yubiley yaşı ilə əlaqədar mükafatlandırıldığı şübhə doğurmur. Bunu onun 70 yaşının tamam olduğu günlərdə sözügedən ordenə layiq görülməsi də təsdiqləyir.

Ancaq bəzi qaynaqlar yaşını nəzərə alaraq Məleykə xanımın DİM sədri postundan təqaüdə yola salınacağını da istisna etmirlər. Bildirilir ki, hazırda yüksək post tutanlar arasında yaşı 70 və üzərində olan çox az sayda şəxs var. Bu proses xüsusilə 2019-cu ildən güclənib. Həmin il Prezident ölkədə yeni kadr islahatlarının anonsunu vermiş, daha sonra hökumətdə yüksək vəzifə tutmuş, uzun illik məmur təcrübəsinə malik iki nəfərin - Baş nazirin o vaxtkı müavini Əli Həsənovla Hacıbala Abutalıbovun vəzifəsindən azad edilməsi barədə ərizəsinə müsbət dərkənar qoy-



muşdu. Bundan başqa, Əli Həsənovla görüşdə Prezident gənc kadrlara yer verməyin vacib olduğunu qeyd etmişdi: "Siz pensiya yaşına çatmışınız, 71 yaşınız var və əlbəttə, gənc kadrlara yer vermək üçün hesab edirəm ki, siz yaxşı nümunə göstərirsiniz. Ümid edirəm ki, iqtidar komandasında təmsil olunan digər yoldaşlara da bu, yaxşı bir nümunə olacaq".

Sonrakı dövərdə proses davam elədi, yaşlı kadrlar gənclərlə əvəzləndi. Prezident açıq şəkildə bəyan elədi ki: "...islahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar - artıq müvafiq göstəricilər verilib və sənədlər paketi hazırlanır - təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub. Azərbaycan yeniləşir, Azərbaycan güclənir və müasirləşir".

Məhz bunu nəzərə alaraq qarşıdakı mərhələdə bizim uzun illər vəzifə tutan yaşlı kadrların əvəzlənməsi prosesinə yəndən şahidlik edəcəyimizi düşünənlər çoxdur. Elə Məleykə Abbaszadənin təqaüdə göndərilə biləcəyinə dair ehtimallar da buradan qaynaqlanır. Həmin ehtimalların özünü doğruldub-doğrultmayacağını za-

man göstərəcək. Bu, şübhəsiz ki, ölkə başçısının iradəsində olan məsələdir.

Yeri gəlmişkən, hazırda yaşı 70 və daha çox olan yüksək vəzifə sahiblərindən bəzilərini adlarını xatırlatmaq istərdik:

Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov - 78 yaş;

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov - 70 yaş;

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov - 73 yaş;

Fövqəladə hallar nazirinin müavini Faiq Cavad oğlu Tağı-zadə - 72 yaş;

Mədəniyyət nazirinin 1-cü müavini Vaqif Əliyev - 70 yaş;

Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov - 78 yaş;

Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov - 75 yaş;

Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev - 76 yaş;

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədov - 76 yaş;

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov - 71 yaş və s...

Toğrul Əliyev

Ucarda ötən il sənaye müəssisələrinin və bələdiyyələrin fəaliyyəti belə olub

Sənaye müəssisələrində 2022-ci ildə 14904,8 min manatlıq məhsul istehsal edilib.

Sənaye istehsalı indeksi 116,0 faiz təşkil etmişdir. Cəmi istehsalın 14904,8 min manatı və ya 100,0 faizi müəssisələrin əsas fəaliyyətindən yaranıb.

2022-ci ilin yanvar-dekabr aylarında sənaye sahəsində istehsalın və xidmətlərin 3959,7 min manatı və ya 26,6 faizi dövlət sektorunun, 10945,1 min manatı və ya 73,4 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. O cümlədən 2022-ci ilin yanvar-dekabr aylarında istehsal və xidmətlərin 3084,9 min manatı və ya 20,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində,

1689,9 min manatı və ya 11,3 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində, 10130,0 min manatı və ya 68,0 faizi emal sənayesi sahəsində olub.

Rayonda fəaliyyət göstərən bələdiyyələr tərəfindən 2022-ci ilin yanvar-dekabr aylarında 264,6 min manat, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 30,2 min manat və ya 12,9 faiz çox vəsait toplanıb. 2021-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə bələdiyyə əmlakının icarəyə və istifadəyə verilməsindən əldə olunan gəlirlər 36,4 faiz, dövlət büdcəsindən verilən dotasiya 7,3 faiz, bələdiyyə əmlakının özəninkiləşdirilməsindən gəlirlər 28,2 faiz artmış, fiziki şəxslərdə əmlak vergisi 12,3 faiz, avtomobil dayanacaqları üçün ödənişlər 12,5 faiz, fiziki şəxslərdən tor-



paq vergisi 0,1 faiz azalıb.

Bələdiyyə üzrə büdcə xərclərinin 78,6 faizi yerli özünüidarəetmə orqanlarının saxlanılmasına, 2,3 faizi sosial-müdafiə və sosial-təminat xərclərinə, 3,7 faizi mənzil-kommunal təsərrüfatı xərclərinə, 0,9 faizi ətraf mühitin mühafizəsi xərclərinə, 14,5 faizi isə digər xərclərə sərf edilib.

Ucar Rayon Statistika İdarəsinin baş məsləhətçisi Emin Qəhrəmanov

5.3.9. azərbaycançılıq ideyasının təbliği



Azərbaycan
Respublikasının
Medianın İnkişafı
Agentliyi

hələ sovet dövründə də xalqımızın özünəqaydışı, dilinə sevgisini aşılamaq üçün çalışıb. Baxmayaraq ki, sovet dövründə bu böyük risk daşıyırdı.

"1969-cü ilin noyabr ayının 1-də universitetlərdən birində tədbir keçirilirdi. O vaxt Heydər Əliyevin ana dilində çıxışı universitet kollektivinin ürəyində özünəqaydışı böyük ümid yaratdı. Bu nitqin Azərbaycan dilində söylənməsi böyük hadisə idi. O vaxta qədər heç bir rəhbər şəxs ana dilində nitq söyləyə bil-

Azərbaycançılıq ideyasının müəllifi - Heydər Əliyev

Kamilə Əliyeva: "Heydər Əliyev azərbaycançılıq ideyasının həyata keçirilməsi üçün elə addımlar atdı ki, tariximizin heç bir dövründə belə bir addıma rast gəlinməmişdi"



Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra azərbaycançılıq aparıcı ideya kimi həm ölkəmizdə, həm də bütün dünyada yaşayan soydaşlarımız üçün əsas amilə çevrildi.

Öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini yaşatmaq, onların ümumbəşəri dəyərlərə inteqrasiyası azərbaycançılıq ideyasının əsas xətni təşkil edirdi. Azərbaycançılıq ideyasından danışarkən, Ümummilli Lider Heydər Əliyevin adını xüsusi qeyd etmək lazımdır. Bu il anadan olmasının 100-cü ildönümünü qeyd edəcəyimiz mərhum Heydər Əliyev azərbaycançılıq ideyasının əsas müəllifidir. Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətidir. Ümummilli lider Heydər Əliyev 2001-ci il noyabrın 9-da Dünya azərbaycanlılarının I qurultayında dövlətin siyasətini səciyləndirərkən onun prioritet istiqamətini nəzərə çatdıraraq bildirmişdir: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılıq - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq".

Heydər Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycançılıq Azərbaycanın

dünya birliyinə inteqrasiyasının ideya əsasını təşkil edir.

Yeni Azərbaycan Partiyasının üzvü, deputat Kamilə Əliyeva deyir ki, azərbaycançılıq ideyası Azərbaycan xalqını birləşdirən, xalqımızın milli kimliyini yaşadan, dünyaya tanıdan bu dəyərlər altında birləşdirən bir ideyadır: "Heydər Əliyev 20-ci əsrin yetişdirdiyi ən böyük şəxsiyyətlərdəndir. Ulu Öndər həyatını, yaradıcılığını Azərbaycanın mənafehlərinin qorunmasına sərf etdi. Azərbaycanın inkişaf dinamikasına nəzər yetirsək, Heydər Əliyevin 1969-cü ildə hakimiyyətə gəlişindən sonrakı dövrü xüsusi vurğulamaq olar. Bu yol bizi müstəqil dövlət quruculuğuna aparan yolun başlanğıcıdır. İqtisadi inkişaf, milli, mədəni inkişaf, milli ruhun dirçəldilməsi Heydər Əliyevin illərdir ki, qəlbində yaşatdığı ideyası idi. Ulu Öndər 1970-ci ildən başlayaraq azərbaycançılıq ideyasının beynəlxalq arenada təbliğini və xalqımızın bu ideologiya ətrafında birləşməsinə təmin etdi. Bu istiqamətdə Heydər Əliyev elə addımlar atdı ki, tariximizin heç bir dövründə buna rast gəlinməmişdi. Heydər Əliyev bildirdi ki, məqsədə çatmaq üçün milli maraqlar təmin olunmalıdır. Heydər Əliyev Azərbaycan dilinin konstitusiyada dövlət dili kimi qeyd olunmasına nail oldu. Bunun üçün insanları ruhlandırdı, xalqı uğurlu gələcəyə inandırdı. Bu isə özünəqaydışı mühüm əhəmiyyət daşıyırdı".

YAP üzvü bildirdi ki, Heydər Əliyev

məzdi. Sovet sistemində rəhbər şəxslərin milli dildə nitqləri rəğbətlə qarşılanmırdı. Heydər Əliyev ana dilində nitq söyləməklə hər kəsə nümunə oldu. Heydər Əliyev mövcud qadağaları aşaraq ana dilinə sevgisini göstərməklə hər kəsə bir nümunə oldu. Mərhum Əliyev həmişə deyirdi ki, "hər bir şəxs üçün milli mənsubiyyəti onun qürur mənbəyidir".

K. Əliyeva deyir ki, Ümummilli lider "Azərbaycan dili" sözlərini təkrar etməkdən doymur, əksinə, onu dilə gətirməkdən dərin zövq alır, milli qürur duyurdu.

Onun sözlərinə görə, bu, hər şeydən öncə onun dilimizə məhəbbətindən irəli gəlirdi: "O, dünya azərbaycanlılarına üzünü tutub deyirdi ki, siz hər biriniz yaşadığınız ölkənin dilini bilməlisiniz, o ölkənin adət-ənənələrini mənimsəməli və ona hörmət etməlisiniz. Amma, bununla belə, harada yaşamağınızdan asılı olmayaraq, Azərbaycan dilini unutmamalı, onu yaşatmalı və inkişaf etdirməlisiniz. Heydər Əliyev nəinki dilimizi sevir, həmçinin, daim onun tərəqqisi, bütün dünyada nüfuzunun qorunması üçün səylə çalışırdı".

Qeyd edək ki, Əliyevin azərbaycançılıq ideyasının həyata keçirilməsi istiqamətində atdığı addımları, gördüyü işləri saymaq bitməz. Bu baxımdan "Dövlət dilinin təbii işinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il tarixli Fərmanı və "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2001-ci il tarixli Fərmanı böyük tarixi-siyasi əhəmiyyətə malik sənədlərdir. Bu tarixi sənədlər artıq yeni əsrin və üçüncü minilliyin əvvəllərində ana dili uğrunda mübarizəni dövlət səviyyəsində milli müstəqillik uğrunda mübarizənin - azərbaycançılığın tərkib hissəsi kimi əks etdirən dövlət proqramları, böyük strategiyaların təməl faktları idi. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" deyən Heydər Əliyev çağdaş dövlətçilik, azərbaycançılıq ideologiyasının müəllifi kimi yalnız Azərbaycan vətəndaşlarını deyil, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirdi.

Gülayə Mecid



Zəlzələ fobiyası necə yaranır? - Psixoloq rəyi

Son zamanlar dünyanın əksər ölkələrində və qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələlər ciddi itkilərə səbəb olub. Təbii fəlakət insanlarda dərin sarsıntı və "zəlzələ fobiyası" yaradıb.

"İlk olaraq insanlarda yaranacaq psixoloji immunitetin düşməsi zəlzələ fobiyasının yaranmasına səbəb olur. Bu, əsasən qorxu nəticəsində yaranır". Bu fikirləri "Unikal"a açıqlamasında psixoloq Ayten Ələkbərova deyib. Onun sözlərinə görə, zəlzələ fobiyası insanlara psixi-semantik olaraq təsir edir: "Bəzən insan eşitmədiyi, görmədiyi halda bu hadisəni (zəlzələ - red) özündə qorxuya çevirir. Elə də insan vardır ki, zəlzələni gün-gündən təkrarlandığını görür və bu psixoloji fobiya yaradır".

Psixoloq bildirir ki, Türkiyədəki zəlzələdən sonra bizə müraciət edənlərin sayında artım var: "İnsanlar gecələr geyimlərində yatdıqlarını dilə gətirirlər. "Birdən bizdə də bu hadisə olar", "zəlzələdən qorxuram" və s. bunların hər biri təbii duyğulardır. Bu, insanların sağlamlığını göstərir. Psixoloji olaraq insan o duyğulardan azad deyil. Yəni, görür və gördüyünü dərk edir. Dərk etdiyi o qorxu hissələrini təqdim etməyi bacarır. Günlərdir ki, sosial şəbəkələrdə, televiziyalarda zəlzələ ilə bağlı məlumatlar alırıq, fotolar görürük bu insanlarda informativ-streslərin yaranmasına səbəb olur. Bu məlumatlar insanlarda qorxu hissini artırır. Qorxudan yaranan xəstəliklər ilk olaraq şəkər, qıcolma, dilin tutulması və s. Bunlara daha çox uşaqlarda rast gəlinir. Belə ki, azyaşlıları bu cür məlumatlardan uzaq tutmaq lazımdır. Onlar başa düşənə qədər informasiyaları onlara bildirməmək daha effektiv olar. Çünki bunlar təbii hadisələrdir, olub-keçənə qədər gizli saxlamaq lazımdır".

Zəlzələdən sonra yaranan fobiyadan necə qurtulmaq olar? Bununla bağlı danışan psixoloq Nurane Cəfərova bildirib ki, bu qorxu hissi insanlara müxtəlif şəkildə təsir edə bilər: "İnsanın hər hansı müəyyən vəziyyətlərə qarşı verdiyi reaksiya bir emosiyadan asılıdır. İnsan həm pozitiv, həm də neqativ emosiyalı olur. Amma ən güclü emosiya qorxudur. Qorxu insanın öz müdafiəsidir. Baş verən hadisəyə qarşı instinktiv reaksiyasıdır. Qorxu hallarının necə təzahür etməsi baş verən hadisələrə görə dəyişir. Gənclərdə qorxu qeyri-adekvat təzahür edir. Zəlzələ daha çox böyük insanlarda fobiya halına çevrilə bilər. Bu da daha öncə şüuraltı yaşanmış qorxuların təkrarı olaraq bir çox insanda görünür. Amma təbii ki, zəlzələdən sonra yaranan fobik halı aradan qaldırmaq lazımdır. Ümumiyyətlə, bu insanlar qorxuları ilə üzlaşməyi bacarmalıdır. Zəlzələnin üç mərhələsi var. Şok, passivləşmə və toparlanma halı. Təbii ki, şok halı qorxunun ilkin mərhələsidir. Passivləşmə halında isə həyatdan soyuma, uzaqlaşma, həyata qarşı mənfi fikirlər və s. Toparlanma halı isə biz psixoloqların üzərinə düşür. Zəlzələ qorxusu müəyyən müddətdən sonra fobik hala çevrilə bilər. Bəzən olur ki, zəlzələ zamanı insanlar özünü evyandan atır və yaxud qaçır və s. Verdiy reaksiyalar qəbul olunmayan davranışlardır. Çünki insan bu halda özünə zərər yetirə bilər. Ona görə də bu hərəkətləri etmiş, amma sağ qalmış insalara ciddi psixoloji yardım lazımdır. Bu insalarda çox ciddi post-travmatik streslər yarana bilər. Buna görə, zəlzələ fobiyasından qurtulmaq üçün ilk növbədə psixoloqlara müraciət edilməlidir".

Gülayə Mecid

Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-sovionistlərinin davamlı şəkildə etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. Tarixə qısa ekskursiya etsək, ermənilərin xalqımızın başına gətirdiyi faciələrin silsilələri üzə çıxır.

Görkəmli ədib Ö.F.Nemanzadə hələ 1905-ci ildə "İrşad" qəzetində yazırdı: "Ermənilər öz planlarını həyata keçirmək üçün bizi İrəvandan, Qarabağdan və Qarsdan qovmağa çalışırlar. Biz bilməliyik ki, ermənilər bu yolda hər bir alçaqlığa əl ata bilərlər. Onlar qəsdən müsəlmanları öz üzərlərinə qaldıracaq, onların hücumuna və özlərinin bir qədər artıq itkisinə şərait yaradacaq və beləliklə bütün Avropanın diqqətini əzabkeş bir xalq olmalarına cəlb edəcəklər. Onlar öz cinayətləri üçün təcrid planları hazırlayırlar və onları həyata keçirməyə yollar axtarırlar".

Çar Rusiyasının zamanında imperiyanın dəstəyini alan ermənilər Anadolunun və Azərbaycanın müxtəlif şəhərlərində soyqırımlar həyata keçirdilər. XIX əsrin sonlarından Vanda, Ərdahan və başqa şəhərlərdə ermənilər türk insanlarını vəhşicəsinə qətlə yetirdilər. 1905-06, 1917-18-ci illərdə Bakıda, Təbrizdə, Xoyda, Şamaxıda, Qubada, Lənkəranda və s. yerlərdə kütləvi şəkildə insanlarımızı öldürülməsi, arxiv sənədlərində öz əksini tapıb. O dövrün mənbələri və tapılan toplu məzarlıqlar subut edir ki, əsl soyqırıma məruz qalan xalq biz olmuşuq. Yaşanılan hadisələr subut edir ki, bu gün ermənilərin özlərini saxta və qondarma soyqırıma məruz qalan millət kimi təqdim etmələri özlərini məzlum və fağır millət kimi təqdim etməkdən başqa bir şey deyil. Əsl həqiqət tarixi mənbələrdə öz əksini tapır. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam edib. 1948-1953-cü illərdə Ermənistanın 150 min azərbaycanlı deportasiya olunaraq, Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilməsi faciələrə yol açmışdı. Belə ki, minlərlə insan iqlim şəraitinə uyğunlaşa bilməyib, müxtəlif xəstəliklərdən dünyalarını dəyişdilər. Həmin siyasətin davamı olaraq, 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazilərdən qovularaq, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideoloqlarının "dənizdən dənizə Ermənistan" adlı sərəmsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.

Qaradağlı və Xocalı faciəsinin səbəbkarları cəzasız qalmamalıdır. Bu dəhşətli soyqırım hadisələrindən 31 il ötür. Qaradağlı və Xocalı soyqırımı

Azərbaycanın müstəqillik tarixində ən dəhşətli və faciəli səhifələrdən biridir. Erməni silahlı birləşmələri Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum edib. Sakinlərin kəndi qəhrəmancasına müdafiə etməsinə baxmayaraq, fevralın 17-də qeyri-bərabər döyüşlərdə Qaradağlı kəndi ermənilər tərəfindən işğal olundu. 118 nəfər əsir götürülənlərdən 101 nəfəri vəhşicəsinə qətlə yetirildi. Ermənilər tərəfindən törədilən soyqırım zamanı Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Öldürülənlərdən 21-i ahıl və qocalar, 10-u qadın, 8-i məktəbli olub. 146

ətrafında döyüş mövqeyi tutmağa başladı. 50-dən artıq "Qrad" və "Alazan" tipli raketlərdən və tanklardan Xocalını iki saata qədər durmadan atəşə tutaraq tələfatlar törətdilər. 1-ci əsas zərbəni bədnam erməni mayoru Seyran Ohanyan (2-ci batalyon) vurdu. Onlar dərhal mayor Yevgeni Labovçinin rəhbərlik etdiyi 3-cü batalyonu Ballıca kəndində yerləşdirdilər. Çanaxçı kəndində yerləşdirilmiş batalyonun vəzifəsi isə arxa mövqeləri qorumaq idi. 366-cı alayın bütün texnikası Xocalı şəhərini uzaqdan güclü atəşə tutduqdan sonra üç istiqamətdən hücumu keçərək dinc əhaliyə divan tutdu.

Azğınlaşmış ermənilər Kətik dağı, Qarqar çayı və "Donuzçuluq ferması" deyilən yerdə Ağdamın Şelli kəndinə gedən yol istiqamətində dinc əhaliyə

qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onlardan 150 nəfəri itkin düşmüş sayılır. Bu siyasət tarixən davamlı olaraq, xalqımıza qarşı aparılıb. 2017-ci ildə Leyla xanım Əliyevanın təşəbbüsü ilə Rusiyada çap olunan "Erməni zindanında səkkiz gün" kitabının müəllifi, erməni əsirliyində olan Xocalı sakini, rabitəçi Dürdanə Ağayeva müsahibəsində bildirir ki, onlara işgəncə verən erməni zabitləri Monte Melkonyan, Vitali Balasanyan və Karo onlara Xoranburd kəndində əsirləri günlərlə ac və susuz saxlamışlar. Qardaşımın məni əsirlikdən qurtarmaq üçün Milli qəhrəman Allahverdi Bağirovun Vitali Ba-

də, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun bölmələri Ermənistan ordusunun canlı qüvvəsini və onların arxalandıqları muzdluları, bir sözlə, düşmənin çoxsaylı hərbi texnikasını, 30 ildə möhkəmləndirdikləri istehkamları darmadağın etdi. Həmin şiddətli döyüşlərdə Xocalıdan olan hərbiçilər və könüllülər də cəsarət və hünər nümayiş etdirdilər. İnam, inanc, güvənc yerimiz Vətəndir, onun uğrunda həlak olmaq qəhrəmanlıqdır, ona görə də ən böyük zirvə şəhidlik zirvəsi hesab olunur. Vətən müharibəsi şəhidlərinin məzarları üçrəngli bayrağımıza bürünüb. Şəhidlər hünər göstərərək bayrağımızı enməyə qoymadılar, öz qanları ilə onu əbədi ucaltdılar. Fikrimcə Qaradağlı və Xocalıdan olan şəhidlərin ruhu bugün şaddır, çünki

Qaradağlı və Xocalı soyqırımından 31 il ötür



uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 yaşayış evi, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və digər sosial obyektlər dağıdılıb. Kəndin 800-dək sakini məcburi köçkün vəziyyətinə düşüb. Erməni silahlı birləşmələri yalnız dörd gün çəkən ağır döyüşdən sonra kəndə daxil ola bildilər. Kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunaraq yandırıldı, mülki əhali qırğına məruz qaldı. Qətləmə aktı Qarabağ münaqişəsi zamanı baş vermişdir. Nəticədə xeyli sayda mülki azərbaycanlı şəxslər ermənilər tərəfindən qətlə yetirilmiş, bir o qədər də əsir alınmışdır. Qətlə yetirilənlərdən bəziləri xüsusi amansızlıqla öldürülmüşdür. Məsələn, 3 kənd sakininin üzərinə dizel yanacağı tökülərək yandırılmış, 2 nəfərin isə başı kəsilmişdir. Kəndin yerdə qalan sakinləri isə dağılıq əraziləri keçərək Ağdama getmişdilər.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. 1992-ci il fevralın 25-də axşam saat 23:00 radələrində 366-cı alayla birlikdə ermənilər Xocalı şəhəri

qarşı əsl soyqırım törətdilər. Həmin vaxt yüngül atıcı silahlarla döyüşən özünümüdafiə qüvvələri istisna olmaqla şəhər demək olar ki, müdafiəsiz qalmışdı. Şübhəsiz, bu qüvvələr ən müasir hərbi texnika ilə təchiz edilmiş, əvvəlcədən xüsusi hazırlıq keçmiş silahlı birləşmələrə müqavimət göstərməyə qadir deyildilər. Qısa müddətdə şəhəri alov bürüdü, vahiməyə düşən sakinlər evlərini tərk edib gecenin qaranlığında meşəyə tərəf üz tutdular. Qarşıda isə onları nələrin gözləməsindən tam xəbərsiz idilər. Qarqar çayı boyunca Ağdam şəhərinə üz tutan dinc əhali Naxçıvan kəndi yaxınlığında erməni yaraqlıları ilə qarşılaşdı. Gecenin zülmət qaranlığında uşaqlar, qadınlar, qocalar, əlillər şiddətli atəşə məruz qalaraq xüsusi amansızlıqla qətlə yetirildilər.

Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 ay ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər

lasanyanla apardığı danışıqları nəticəsində bizi azad etdilər. Eyni zamanda danışıqlar zamanı hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olmuşdur. Allahverdi Bağirov Xocalı faciəsindən həddindən artıq çox sarsılmışdı. Xocalı qadınlarını və qızlarını görəndən sonra özünə gələ bilmirdi. Xüsusən də 9 yaşlı qız uşağının vəhşicəsinə ölümü ona pis təsir etmişdir. 1992-ci ilin 12 iyunda təcili iş üçün geri, Ağdama çağırılan Allahverdi Bağirov olduğu maşın Naxçıvan kəndinə geri qayıdarkən minaya düşmüşdür. Maşında olan digər üç nəfər sağ qalsa da, Allahverdi Bağirov sürücüsü və Nizami adlı həkimlə ilə birlikdə həlak olmuşdur.

Xüsusu vurğulayım ki, Xocalının müdafiəsi üçün son nəfəsinə qədər mübarizə aparan Milli qəhrəman kapitan Əlif Hacıyevdə fevral ayının 25-dən 26-na keçən gecə qeyrətli həmvətənləri ilə birgə qanlı döyüşlərə atılıb. Qüvvələrin qeyri-bərabər olmasından qorxmayan Əlif Hacıyev geri çəkilməyib. Aeroportdakı məxfi sənədlərin düşmən əlinə keçməməsi üçün dispetçer məntəqəsini partladıb. Düşmənin zirehli hərbi texnikaları Xocalıya girəndə Ə.Hacıyev köməksiz qalan insanları Ağdamın Şelli kəndi istiqamətinə çıxarıb və yenidən geri qayıdıb. Təslim olmaq Hacıyevin xarakterinə görə deyildi. Son gülləsinə qədər döyüşən Əlif doğulub boya-başa çatdığı Xocalı torpağında qəhrəmancasına həlak olmuşdur.

Qarabağın erməni işğalından azad edilməsi uğrunda başlanan Vətən müharibəsi cəmi 44 gün ərzində, necə deyirlər, ildirəm sürəti və parlaq qələbəylə başa çatdı. Qalib Sərkər-

Azərbaycan ordusunun əsgəri, zabiti Müzəffər Ali Baş Komandan onların layiqli cavabını verdi.

Ulu öndərin siyasi kursunun layiqli davamçısı, müasir dünya siyasətindən xəbərdar olan, xüsusi bacarığa malik, hər atılacaq addımı incəliyə qədər ölçüb-biçən, tam əminliklə bütün məsuliyyəti öz üzərinə götürən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Şanlı ordumuz işğal altında olan torpaqlarımızı azad etməklə Böyük Zəfərə nail olmuşdur.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusunun dəmir yumruğu ilə Ali Baş Komandan 44 günlük İkinci Qarabağ müharibəsinin bütün gedişatını çox yüksək sərkərdəlik bacarığı nümayiş etdirərək şəxsən özü idarə etdi, Azərbaycanın bütün tarixi boyu həyata keçirmək istədiyi işləri gördü və ölkəmizin yeni müasir Zəfər tarixini yazdı.

Hazırda qalib dövlət olaraq yeni müasir tariximizdə yaşamamıza baxmayaraq xalqımız o müdhiş gecəsini daim xatırlayırlar, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Qəhrəmanlığın, cəsarətin ən yüksək zirvəsi, ən ali məqam olan şəhidliyə qovuşan oğulların xatirəsi heç zaman unudulmayacaq. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq Xocalı faciəsinin respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir, şəhidlərin əziz xatirəsini hörmətlə anır.

Cəmil Quliyev
LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin ictimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, t.ü.f.d.

Ürəklərin əbədi mehmanı...

Səfəralı Qurban oğlu Məmmədov. İndi bu ad Masallıda kiçikdən tutmuş böyüyə kimi, həminin dilində qəhrəmanlıq simvoluna dönüb. 29 yaşında Vətən yolunda canından keçən S. Məmmədov 1963-cü ilin oktyabr ayının 16-da rayonunun Sərçüvar kəndində dünyaya göz açıb. Doğma kənddə orta məktəbi əla qiymətlərlə başa vuran elin sevimli oğlu 1981-ci il hərbi xidmətə çağırılıb.

İki il Minsk şəhərində qulluq etdikdən sonra ordudan tərxis olunur və Krasnodar şəhərinə gedir. Burada həmyerlilərinin köməyi sayəsində Daxili İşlər Orqanlarında işə düzəlir. O, müəssisədən kənar mühafizə şöbəsində milis nəfəri kimi fəaliyyətə başlayır. Az müddətdə xüsusi bacarığı, insanlara qarşı səmimi davranışı, peşəsinə sədəqəti ona ad-san qazandırır. Nəticədə xidmətinin ilk ilində iki dəfə mükafat alır.

1988-ci ildə S. Məmmədovun səmərəli xidmətini nəzərə alaraq onu Bakı Xüsusi Orta Məktəbinin (indiki Polis Akademiyası) qiyabi şöbəsində təhsil almağa göndərilir. Məktəbi müvəffəqiyyətlə bitirib leytenant rütbəsi alır. Bundan sonra xidmətini davam etdirmək üçün qeyrətini, şərəfini hər yerdə yüksək tutduğu, adına can dediyi doğma Azərbaycana qayıdır.

S. Məmmədova Bakı Aeroportunda işləməyi təklif edirlər. O, inadla Qarabağın ən qaynar nöqtələrinə getməyi bildirir. Arzusu yerinə yetirilir və Ağdam RDİŞ-də post-patrol xidmətində vızvod komandiri kimi ilk gündən döyüş meydanına atılır. Keçirdiyi əməliyyatlar bir qayda olaraq hər dəfə uğurlu alınır. Bir də sarışın olması, rus dilini səlis bilməsi onun təkbaşına ermənilərin arasına getməsinə şərait yaradırdı. Qəhrəman Vətən sevdalısı Fərruxda, Ağbulaq fermasında və digər döyüş bölgələrdən neçə-neçə erməni girov götürmüşdü.

1992-ci ilin fevral ayının 16-da azğınlaşmış ermənilər Xocavənd rayonunun Qaradağlı kəndində görünməmiş vəhşiliklər törədirdi. Səfəralının başçılıq etdiyi dəstə hücumla keçib düşməne sarsıdıcı zərbələr endirərək onun saysız diğasını, hərbi texnikasını məhv edir. Ağır döyüşdə Səfəralı da düşmən gülləsinə tuş gəlir. Qəhrəmancasına həlak olub Vətən yolunda əbədiyyət adlı dünyasına qovuşur.



Doğma kəndi Sərçüvarda qeyrətini çəkdiyi torpaq halal sevgisini ona qaytarmaq üçün Səfəralını öz bağına basır.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci tarixli 831 sayılı Fərmanı əsasında Masallı elinin qartal balası ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülür. Həm də göstərdiyi qəhrəmanlığı gələn nəsillərə örnək olsun deyə, Masallı şəhərindəki küçələrdən birini və təhsil aldığı Sərçüvar kənd orta məktəbi onun adına verilir.

Vətənin qəhrəman oğlu yaşasaydı ömrünün 60-cı ilini yola salardı. İndi 31ildir cismən aramızdan gedib. Qaldı ki, o, mənən hər bir azərbaycanlının ürəyində yaşayır, qərinələr keçdikcə də belə olacaq. Masallı camaatı isə həmişə öz igid oğlunu böyük ehtiramla xatırlayır, onun yatdığı torpağı müqəddəs and yeri bilir.

Zəfər Orucoğlu, AJB üzvü

Nazirlik Rentgen və KT müayinələri ilə bağlı əhaliyə müraciət etdi

Fövqəladə Hallar Nazirliyi Rentgen və kompüter-tomoqrafiya (KT) müayinələrinin təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib.

"Unikal" xəbər verir ki, müraciətdə deyilir: "Əhalinin radiasiya təhlükəsindən qorunması və sağlamlığının mühafizəsi məqsədilə respublika ərazisində ionlaşdırıcı şüa mənbələrinin istifadəsi ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatlar tərəfindən radiasiya təhlükəsizliyinin təmin edilməsi Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən müntəzəm şəkildə nəzarətdə saxlanılır. Bu çərçivədə müvafiq fəaliyyət növünə aid edildiyi üçün ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarına "xüsusi icazə" tələb olunur. Belə icazələr ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməsinə dair tələblər təmin edildiyi halda verilir. Qeyd edək ki, tibb müəssisələrində mövcud olan rentgen və kompüter-tomoqrafiya aparatları bu kimi qurğulara daxil olduğundan yalnız "xüsusi icazə"si olan müəssisələrin təqdim etdikləri bu tibbi xidmətlər təhlükəsiz və etibarlı hesab olunur.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, radiasiya təhlükəsizliyinin təmin edilməsi və sağlamlığın qorunması məqsədilə rentgen və kompüter-tomoqrafiya müayinələri üçün yalnız müvafiq "xüsusi icazə"yə malik tibb müəssisələrinə müraciət edilməsini tövsiyə edir. Belə icazələr verilmiş tibb müəssisələrinin siyahısı ilə Fövqəla-




də Hallar Nazirliyinin rəsmi internet portalında ([//www.fhn.gov.az/index.php?aze/news/xeber/1/1/1/1000](http://www.fhn.gov.az/index.php?aze/news/xeber/1/1/1/1000)) tanış olmaq, yaxud belə icazənin mövcudluğunu sübut edən müvafiq sənədi bu kimi tibbi xidmət üçün müraciət edilən tibb müəssisəsindən tələb etmək olar".

Fövqəladə Hallar Nazirliyi bir daha xatırladır ki, tibb müəssisələri ionlaşdırıcı şüa mənbələri olan qurğulardan yalnız qanunvericiliyə uyğun olaraq "xüsusi icazə" əsasında istifadə edə bilərlər. Əks halda, həmin müəssisələr qüvvədə olan qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət daşıyırlar.

Ağdaşda meliorativ tədbirlər həyata keçirilir

Ağdaşda meliorativ tədbirlər davam edir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, 36500 hektara yaxın əkin sahələrinin suvarılmasına xidmət edən Ağdaş Suvarma Sistemləri İdarəsi 2022-ci ildə 15376 ha sahədə dənli bitkilərin suvarılmasında 3 dəfə, 8563 hektar yem bitkiləri sahəsində 6 dəfə, 1288 hektar bostan-tərəvəz sahəsində 5,7 dəfə, 6035 hektar çoxillik bitkilər sahəsində 5,4 dəfə, 4450 hektar həyatyanı sahələrdə 6,6 dəfə, 681 hektar çaltik bitkiləri sahəsində 4 dəfə, 252 hektar biyan bitkiləri sahəsində 4 dəfə vegetasiya suvarılması aparıb. Ötən il ərzində üst-üstə 170000 hektara yaxın sahədə suvarılma aparılaraq yekunlaşıb. İdarə ötən il olduğu kimi bu ildə yeni suvarma mövsümü üçün hazırlıq işlərini bir neçə istiqamətdə davam etdirir. Rayonun ən qədim kəndlərindən olan Qaradeyin kəndində yay aylarında suvarmada olan çətinliklər artıq aradan qaldırılıb.



Suvarılmanın yaxşılaşdırılması, su itkisinin qarşısının alınması istiqamətində də Ağdaş Suvarma Sistemləri İdarəsi tərtib olunmuş plana uyğun olaraq lildən təmizləmə və torpaq məcralı kanalların beton üzlüyə alınması işlərini davam etdirir. Ötən il ərzində suvarma kanallarında mexanizmlər vasitəsilə aparılmış lildən təmizləmə işlərinin həcmi 820 km olub. Bundan başqa idarə tərəfindən 14 ədəd müxtəlif hidrotexniki qurğuda cari təmir işləri görüldü. Əsaslı təmir tədbirləri çərçivəsində Hacılı kəndi ərazisində öz başlanğıcını Yuxarı Şirvan kanalından götürən köhnə beton üzlüklü suvarma kanalında əsaslı təmir işləri, o cümlədən kanalın beton üzlüyə alınması və üzərindəki hidrotexniki qurğuların əsaslı təmiri həyata keçirilib.

Qeyd edək ki, Ağdaş Suvarma Sistemləri İdarəsi suvarma ilə yanaşı daşqın və selə qarşı mübarizə tədbirləri də aparır. Bu işlər çərçivəsində ötən il Turyançay çayında Turyançay qəsəbə yaxınlığında, Gürcüva kəndi ərazisində, Dəhnə kəndi ərazisində və Qəsil kəndi ərazisində mexanizmlər vasitəsi ilə 240 min m³ çay məcrasının təmizlənməsi işi həyata keçirilib.

Ucarın nəqliyyat, rabitə və pərakəndə satış inkişafının statistikasını

2022-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fərdi sahibkarlar tərəfindən əhaliyə 4505,3 min manatlıq xidmət göstərilib.

2021-ci illə müqayisədə 32,1 faiz çox olub. Avtomobil nəqliyyatı ilə 2022-ci ildə 1178 min ton yük, 4833 min nəfər sərnişin daşınmış və 2021-ci illə müqayisədə sərnişin dövriyyəsi 25,1 faiz, yük dövriyyəsi 11,0 faiz çox olub.

2022-ci ildə nəqliyyat sektorunda məhsul buraxılışı (fiziki şəxslər üzrə cəmi) 3223,2 min manat olub. O cümlədən məhsul buraxılışı yük daşınması üzrə 442,0 min manat, sərnişin daşınması üzrə isə 2781,2 min manat təşkil etmişdir. 2021-ci illə müqayisədə məhsul buraxılışı 27,2 faiz, o cümlədən məhsul buraxılışı sərnişin daşınması üzrə 26,5 faiz, yük daşınması isə 31,7 faiz çox olub.

İnformasiya və rabitə sektorunda 2022-ci ildə təsərrüfat subyektlərinə, əhaliyə 714,3 min manatlıq xidmət göstərilmişdir. Bu da 2021-ci ilə nisbətən 1,9 faiz və ya 13,3 min manat çoxdur.

2022-ci ildə pərakəndə ticarət şəbəkələrindən əhaliyə 224990,5 min manatlıq və ya 2021-ci illə müqayisədə 0,5 faiz çox istehlak malları satılıb. 2022-ci ildə pərakəndə ticarət şəbəkəsindən əhaliyə satılmış ərzaq məhsullarının həcmi artaraq 137205,6 min manat, qeyri-ərzaq mallarının həcmi artaraq 87784,9 min manat olub. Ticarət dövriyyəsinin həcmində ərzaq və qeyri-ərzaq mallarının xüsusi çəkilişi müvafiq olaraq 61,0 faiz və 39,0 faiz təşkil edib.

Müəssisə və təşkilatlar tərəfindən 2022-ci ilin yanvar-dekabr aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala bütün maliyyə mənbələrindən 11503,2 min manat və ya 2021-ci illə müqayisədə 40,1 faiz az investisiya yönəldilib. Əsas kapitala yönəldilmiş investisiyanın 11164,7 min manatı və ya 97,1 faizi dövlət, 338,5 min manatı və ya 2,9 faizi isə qeyri-dövlət sektorunun payına düşüb.

2022-ci ildə əsas kapitala yönəldilmiş investisiyanın 11313,9 min manatını və ya 98,3 faizini tikinti-quraşdırma işləri təşkil etmişdir. Tikinti-quraşdırma işlərinin 11062,0 min manatı və ya 97,8 faizi dövlət, 251,9 min manatı və ya 2,2 faizi qeyri-dövlət müəssisələrinin payına düşüb. 2022-ci ildə rayonda 2995,1 min manat dəyərində əsas fondlar istifadəyə verilmişdir. Əsas fondların 2513,8 min manatı dövlət sektorunun, 481,3 min manatı qeyri-dövlət sektorunun payına düşmüşdür. Rayonun ayrı-ayrı vətəndaşları tərəfindən ümumi sahəsi 986,6 kv.metr olan 10 fərdi yaşayış evi inşa olunmuşdur ki, onların da dəyəri 260,9 min manat təşkil edib.

Müəssisələrin öz istehsalı olan malların təqdim edilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi 2021-ci illə müqayisədə 29,7 faiz artaraq 5346,0 min manat olub.

Ucar Rayon Statistika İdarəsinin aparıcı məsləhətçisi Cəlil Vəliməmmədov

ABŞ-da təyyarə qəzası: Ölənlər var



ABŞ-ın Arkanzas ştatında təyyarə qəzaya uğrayıb.

"Unikal" CBS News-a istinadən xəbər verir ki, bu barədə Amerika Federal Aviasiya Administrasiyası məlumat yayıb. Bildirilir ki, Hillari Klinton Milli Hava Limanından havaya qalxan iki mühərrikli "Beech BE20" tipli təyyarə qəzaya düşüb.

Pilot da daxil olmaqla, təyyarədə olan beş nəfərin hamısı ölüb. Qəzanın səbəbləri araşdırılır.

Ən çox sanksiyaya məruz qalan ölkənin adı açıqlandı

Rusiya-Ukrayna müharibəsinin birinci ilində Rusiya İran, Suriya və Şimali Koreya kimi ölkələri geridə qoyaraq dünyanın ən çox sanksiyaya məruz qalan ölkəsi olub.

"Unikal" xəbər verir ki, bu barədə Castellum.ai global sanksiyaların monitorinq bazası məlumat yayıb.

Belə ki, müharibədən əvvəl Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ümumi sayı 14 min 22 olub. 22 fevral 2022-ci il tarixindən etibarən isə Rusiyaya 11 327 yeni sanksiya tətbiq edilib. Rusiyaya qarşı ən çox sanksiya tətbiq edən ölkə ABŞ (1948 sanksiya) olub.

Dünyada ən çox sanksiya tətbiq edilən ölkələr siyahısında Belarus 1155 sanksiya, Venesuela 651 və Myanma 839 sanksiya ilə yer alıb.

Güləyə Mecid

"Kazak"lar Ukraynaya qarşı döyüşdən imtina etdi

Rusiya ordusunun könüllü olaraq Ukraynaya qarşı döyüşən "Kazak" dəstəsi Donetsk vilayətində Uqledar yaxınlığında gədən döyüşlərdə şəxsi heyətin ciddi itkisindən sonra döyüşdə iştirakdan imtina edib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Uqledar yaxınlığında hücumun uğursuzluğu və canlı qüvvənin əhəmiyyətli itkiləri ilə əlaqədar olaraq, Sakit Okean Donanmasının 155-ci Dəniz Briqadasına təyin edilmiş kazak dəstəsi adlanan könüllülərin şəxsi heyəti bundan sonra hücum hərəkətlərində iştirak etməkdən imtina edir", - Baş Qərargahdan bildirilib.

Ağarza Elçinoğlu

Ərdoğan Türkiyənin 7 ölkədəki səfirlərini dəyişdirdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 7 ölkəyə yeni səfir təyin edib.

"Unikal" xəbər verir ki, bu barədə "Resmi Gazete"də Ərdoğanın müvafiq sərəncamları dərc olunub. Qərarla Türkiyənin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı, Qana, İran, Anqola, Efiopiya və Portuqaliyadakı səfirləri dəyişdirilib.

Ağarza Elçinoğlu

"Ukraynanın bərpası üçün 4 milyard dollar lazımdır" - Şmıxal

Ukraynanın baş naziri Denis Şmıxal bildirib ki, ölkənin bərpası üçün təxminən 150 milyon qrivna (4 milyard dollar) lazımdır.

"Unikal" xəbər verir ki, bu barədə siyasətçi özünün Telegram kanalında yazıb. "Mən regional hərbi idarələrin rəhbərlərini mümkün qədər tez bərpa layihələri hazırlamağa çağırdım. Ümumilikdə, Ukraynanın bərpası üçün təxminən 150 milyard qrivna məbləğində vəd edilmiş vəsaiti var", - Şmıxal bildirib.

Onun sözlərinə görə, Ukraynanın bərpası yazda başlayacaq.

Güləyə Mecid

Azərbaycan-Ermənistan rəhbərləri yenidən görüşə bilər - ABŞ-dan açıqlama

"Biz Bakı ilə İrəvan arasında dialoq dəstəkləməkdə davam edirik".

"Unikal" ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən xəbər verir ki, bunu qurumun sözcüsü Ned Prays Münhendə ABŞ dövlət katibi Antoni Blinkenin Azərbaycan və Ermənistan liderləri ilə görüşü ilə bağlı sualı cavablandırarkən bildirib.

"Blinken son bir neçə ay ərzində gördüklərimizi əks etdirirdi. Bu, tərəflər arasında qarşılıqlı anlaşmanın nəticəsidir. Bu, ABŞ-la ikitərəfli əməkdaşlığın, üçtərəfli əməkdaşlığın, Avropa İttifaqı (AI) diplomatiyasının da gördüyü işlə-



rin nəticəsidir və tərəflərin yaxın günlərdə Brüsseldə AI Şurası prezidenti Şarl Mişelin ev sahibliyi etdiyi danışıqlarda bir araya gəlməsini görcəyimizə ümid edirik. Beləliklə, bu tərəqqinin davamını görcəyimizə ümidliyə. Biz bu dialoqu, bu diplomatiyanı hərtərəfli həll yolunda dəstəklə-

məyə davam edirik. Dediymiz kimi, qeyd etdiyimiz əhəmiyyətli irəliləyişlər var. Tərəqqinin davam etdiyini görmək üçün əlimizdən gələni edəcəyik".

Xatırladaq ki, fevralın 18-də Münhendə Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub. Görüşdən sonra yerli telekanallara açıqlama verən İlham Əliyev danışıqların yaxşı keçdiyini, Ermənistanın mövqeyində tərəqqi olduğunu bildirib.

Zaxarovadan Blinkenə sərt sözlər: Xəstə, absurd və qüsurlu fikir...

Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova paytaxt Moskvada gündəlikdəki məsələlərlə bağlı həftəlik mətbuat konfransı keçirib.

"Unikal" xəbər verir ki, jurnalistin ABŞ dövlət katibi Antoni Blinkenin "Putin NATO müttəfiqliyini gücləndirmək üçün dünyada hamıdan çox çalışır" ifadəsi ilə bağlı sualını cavablandıraraq Zaxarova bu açıqlamanın "absurd" olduğunu bildirib.

Blinkenin "pis" yumor anlayışına sahib olduğuna diqqət çə-

kən Zaxarova, "Bu, xəstə, gülünc və qüsurlu bir düşüncə tərzidir. Xarici işlər naziri belə düşünürsə, rəhbərlik etdiyi nazirlik üçün qorxuludur", - deyib.

NATO-nun daim genişləndiyini qeyd edən Zaxarova, "2022-ci ilə qədər Moskva NATO-nu genişləndirirdimi? Rusiya ilə NATO arasındakı razılaşmanı pozmaqda günahkarıq? Qərb bu razılaşmanı pozdu. Yene günahkarıq? Bu yolla absurd məqama çatmaq olar. Onlar artıq planetimizi ab-



surd vəziyyətə salıblar. Bu illər ərzində NATO müttəfiqlik kimi daim genişlənir. Biz dəfələrlə bildirmişik ki, bu, narahatlıq doğurur və bunun nəticələri olacaq", - deyərək ifadə edib.

Ermənistan Suriyaya növbəti humanitar yardımını Mirzoyanla göndərir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fevralın 23-də Suriyaya gedəcək.

"Unikal" xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi Vaan Hunanyan məlumat verib.

Məlumata görə, nazir zəlzələdən zərər çəkmiş rayonlara humanitar yardımın üçüncü partiya-



sını çatdırmaq üçün şəxsən səfər edəcək.

Səfər çərçivəsində Mirzoyan Suriya prezidenti və bu ölkədən olan həmkarı ilə görüşlər keçirəcək. Xatırladaq ki, fevralın 6-da Türkiyədə baş verən güclü zəlzələ Suriyada da dağıntı və çox sayda ölümə səbəb olub.

"Zelenskinin şərtləri ilə dialoq mümkün deyil" - Rusiya XİN

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna prezidenti Volodimir Zelenskinin təzminatların ödənilməsi ilə bağlı şərtləri ilə bağlı dialoqun mümkün olmadığını bildirib.

"Unikal" xəbər verir ki, bu barədə diplomat medianın sualını cavablandırarkən deyib. Zaxarova xatırladı ki, Ukrayna lideri Rusiya prezidenti ilə danışıqları qadağan edən fərman imzalayıb və "acı sona qədər müharibəyə" köklənib və ultimatumlar irəli sürməyə başlayıb, onları sülh tə-

şəbbüsləri kimi təqdim edib.

"Onlardan sonuncusu "sülh formulu"nun 10 bəndidir. Onların hamısı reallıqdan tamamilə uzaqdır. Bizə silahlarımızı yere qoymağı, Krimdən, Donbasdan və Azov dənizindən çəkməyi, təzminat ödəməyi və məhkəməyə getməyi təklif edirlər. Təbii ki, belə şəraitdə söhbət qeyri-mümkündür" - deyərək Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski bir müddət əvvəl "Il Mondo" nəşrinə deyib ki, müasir dünyada Ukraynada hərbi münə-



qışe uzun illər davam edə bilməz. Onun sözlərinə görə, indi bunu dondurmaq vacibdir, çünki Ukrayna liderinin sözlərinə görə, bu, 2014-cü ildə edilib.

"Formula 1" in üç tribunasına biletlər tamamilə satılıb



Aprelin 28-30-da Bakının ev sahibliyi edəcəyi Formula 1 Azərbaycan Qran-Prisi üçün nəzərə tutulmuş tribuna biletlərinin satışı davam edir. "Sahil" tribunasına yerlər tamamilə tutulmaqla, qalan tribuna biletlərinin 50 faizindən çoxu satılıb.

"Unikal" xəbər verir ki, hazırda biletlər 100-ə yaxın ölkədən alınır. Buraya Azərbaycan, Böyük Britaniya, Birləşmiş Ərəb

Əmirlikləri, Niderland, Avstriya, Almaniya, İrlandiya, İtaliya, İsrail, Argentina, Hindistan, ABŞ və Meksika daxildir. Bilet alışına görə isə ilk üçlükdə Azərbaycan, Böyük Britaniya və Niderland qərarlaşıb.

Avtoİdman həvəskarları yerlər bitmədən digər tribunalara - "İçərişəhər", "Azneft", "Muğam", "Qız qalası", "Xəzər" və "Bulvar" tribunalarına bilet əldə edə bilərlər. Bundan əlavə, "Abşeron" tri-

bunasının B sektorunun biletləri tamamilə satılırsa da, onların A, C, D və E sektoru biletlərini almaq şansları hələ də var.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) F-1 azarkeşlərini vaxt itirmədən biletləri əldə etməyə çağırır. Bənzərsiz yarış həyəcanını yaşamaq istəyənlər biletləri BŞH-nin rəsmi veb sahifəsindən (www.bakucitycircuit.com) və ya şəhərimizin satış nöqtələrindən əldə edə bilərlər.

"Region komandaları çempionata daha da çox maraqlıdır" - Ülvi İsgəndərov

"Düşünürəm ki, qış fasiləsindən pis qayıtmamışıq. Keçirdiyimiz 5 oyunun cəmi 1-də məğlub olduq. Komanda şəklində yaxşı oynayırıq. Bəzən bəxtsizliklər olur. Qol epizodlarını dəyərləndirə bilsək, daha da yaxşı olacağıq".

Bu sözləri Qol.az-a açıqlamasında "Qəbələ"nin hücumçusu Ülvi İsgəndərov deyib. 25 yaşlı oyunçu komandasının cari mövsüm hədəflərindən danışır: "Bizim həmişə bir oyun üslubumuz var. Daim hücumda oynamağı sevirik. Bu bizdə yaxşı alınır. Rəqibdən asılı olmayaraq bu tərzdə oynayırıq. Azərbaycan kubokunun finalına çıxmaq, Konfrans liqasında iştirak etmək istəyirik. Amma bu tək istəklə olmur. Bunun üçün var-gücümüzlə çalışacağıq. Heyətimiz buna imkan verir".

Ülvi İsgəndərov azarkeşlərin ona olan inamını qeyd edib: "Əlbəttə, azarkeşlərdən dəstək almaq çox yaxşı hissdır. Onlar sənədən nəşə gözləyirlər. Düşünürəm ki, bu da adama motivasiya verir. Məni "Zirə"yə mərkəzdən vurduğum qoldan sonra daha da yaxşı tanımağa başladılar (gülür)".

Hücumçu çempionatdakı rəqabət səviyyəsindən də danışır:



"Keçən ilə baxanda bu mövsüm çempionat çox maraqlı keçir. Heç bir komanda bir-birindən rahat xal və ya xallar ala bilmir. Region komandaları çempionata daha da çox maraqlıdır".

Ülvi İsgəndərov milli komanda ilə bağlı planları barədə söz açıb: "Hər bir futbolçu milli komandaya dəvət almaq istəyirəm. Mənim məqsədlərimdən biri də budur.

Bunun üçün çalışıram. Millini formasını geyinmək yaqin ki qismət olar".

"Qəbələ"nin üzvü növbəti tur "Səbail"ə qarşı keçirəcəyi oyun barəsində də fikirlərini bildirib: "Səbail"lə bizi ağır oyun gözləyir. Hər matca qələbə üçün çıxırıq. Bu turda da hədəfimiz dəyişmir. Qələbə üçün meydana olacağıq".

Hakan Çalhanoğlu: "Oynayanda həmişə onları xatırlayıram"

"İnter" in futbolçusu Hakan Çalhanoğlu Çempionlar Liqasının 1/8 finalında "Portu" ilə matcın (1:0) ən yaxşı oyunçusu seçilib.



"Unikal" klubun saytına istinadən xəbər verir ki, Türkiyə millisinin üzvü matcdan sonra açıqlamasında bu mükafatı ölkəsindəki zəlzələdə zərərçəkənlərə həsr etdiyini deyib: "Bu mükafatı son günlər zəlzələdən zərər çəkənlərin hamısına həsr edirəm. Oynayanda həmişə onları xatırlayıram. Mənim üçün heç vaxt unuda bilməyəcəyim çətin iki həftə oldu.

Çətin rəqib üzərində vacib qələbə qazandıq. Epizodlar yaratdıq, sonra qol vurduq. Bilirik ki, Portuqaliyada daha da çətin olacaq.

Bu oyunda konsentrasiya çox yüksək idi. Çox güclü komandalara qarşı bu matclarda hər zaman hazır olmaq və diqqəti cəmləmək lazımdır. Bütün oyunçulara ehtiyacımız var, keyfiyyətli yarımmüdafiəmiz var və hər kəs 90 dəqiqəyə layıqdır. Kimin oynamasından asılı olmayaraq, hamı hər zaman əlindən gələnin ən yaxşısını verir".

İlkay Gündoğan: "Oyundan razıyam, nəticədən yox"



"Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğan Çempionlar Liqasının 1/8 finalında "Leyptsiq"lə ilk oyununun nəticəsini (1:1) şərh edib.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, türkəşilli alman yarımmüdafiəçisi deyib: "Bu matcda daha çox şans yaratdıq. Oyunun taleyini fasilədən əvvəl də həll edə bildik. Qarşılaşmadan razı qaldım, nəticə haqda eyni sözü demək olmaz. "Leyptsiq" in fasilədən sonra yaxşılaşacağını bildirdik. On-

lar ilk hissədən qətiyyətlə razı ola bilməzlər. Biz başa düşdük ki, onlar daha çox təzyiq göstərməyə çalışacaqlar, lakin rəqib müdafiədən hücum keçərkən topu itirməyə başladı".

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu martın 14-də İngiltərədə keçiriləcək.

"Anderlext" "Qarabağ"ın futbolçusu ilə maraqlanır

"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev Belçika yüksək liqa təmsilçisi "Anderlext"ə keçə bilər.



Qol.az xəbər verir ki, bu barədə Belçika mətbuatı məlumat yayıb. Bildirilib ki, "Anderlext" yayda bir neçə mövqeyə lazımı transferlər etməyi planlaşdırır. Klubun maraqlandığı futbolçular sırasında millimizin üzvü də var. "Anderlext" in idman direktoru Jesper Fredberq 22 yaşlı müdafiəçisinin daha yaxından izlənməsi üçün "Qarabağ"ın Konfrans Liqasında "Gent"ə qarşı bu gün keçiriləcək cavab matcına skaut göndərməyi planlaşdırır. Brüssel təmsilçisinin Elvini daha yaxından görməsi üçün bu qarşılaşmanın ideal fürsət olduğunu vurğulanıb.

Qeyd edək ki, E.Cəfərquliyev bu mövsüm meydana çıxdığı 32 oyunda 2 qol vurub, 6 qolun ötürməsinə verib.

Fərid Qayıbovdan "Qarabağ"la bağlı paylaşım

Gənclər və idman naziri Fərid Qayıbov "Qarabağ"ın Konfrans Liqasının play-offunda "Gent"lə cavab oyunu öncəsi özünün "Feysbuk" sahifəsində paylaşım edib.

"Unikal" xəbər verir ki, o, Ağdam təmsilçisinin baş məşqçisi və futbolçularının adının yer aldığı fotonu paylaşaraq "İnanırıq" sözünü yazıb.

Qeyd edək ki, bu gün Belçikada keçiriləcək "Gent" - "Qarabağ" görüşü yerli vaxtla 21:00-da (Bakı vaxtı ilə saat 00:00) başlayacaq. Bu komandalar arasında ilk matc Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.